



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 31 iyul 2019-cu il Çərşənbə № 159 (7329) Qiyməti 60 qəpik

Xəbər
Zaqatalada faciə:
gənc qız
özünü
tövlədə
asdı
yazısı sah.13-də

Gündəm

Rusyanın Qarabağ üzrə yeni kurator olacaq diplomatı haqda ziddiyətli fikirlər



Moskvanın İrevandakı keçmiş səfiri İvan Volinkin ermənipərəstdir, yoxsa... - ekspertlərimiz danışır

yazısı sah.9-də

Müsavatda saxta vəsiqə və mühacir davası - müsavatçılar siğndıqları ölkədən çıxarıla bilər

yazısı sah.3-də

Diaspora rəhbəri ilə deputat və partiya funksioneri arasındaki dava büydü - yeni ittihamlar

yazısı sah.6-də

ABŞ Azərbaycanı xarici təhdidlərdən qoruya biləcəkmi? - rəy

yazısı sah.4-də

Avqustda əfv sərəncamı verilə bilər - gözlənti

yazısı sah.4-də

Parlamentdə təmsil olunan partiyaların sədrleri ilə görüş səs-küyə səbəb oldu

yazısı sah.7-də

Nənəsini öldürüb yandıran nəvəye 19 il həbs cəzası

yazısı sah.2-də

Qurban bayramının vacib əməlləri: İslamın ən böyük bayramının tarixi və qaydaları

yazısı sah.14-də

Azərbaycanda fermer dövlətdən bu dəstəyi olacaq

yazısı sah.11-də

Beş ölkənin neft projesi - bazara nəzarət dəyişəcəkmi?

yazısı sah.11-də

Gələcəkdə sıradan çıxacaq və tarixə qovuşacaq 10 peşə

yazısı sah.14-də

ERMƏNİSTAN DEMOQRAFİK FƏLAKƏT ASTANASINDA - QURTULUS QARABAĞDAN KEÇİR

İşgalçi ölkə əhalisi sürətlə azalır; nazirlilik rəsmisi BMT-yə istinadla şok rəqəmlər açıqladı; Ermənistən ermənilərsiz qala bilər...



“Toy çadırını sökülməmiş, yaş çadırını qurdugum
Xəzərin uddluğunu dəstün aşı hekayəsi”

Əməkdaşımızın faciənin yaşandığı məkanla bağlı ilginc qeydləri; burada heç bir təhlükəsizlik tədbiri nəzərə alınmayıb...

yazısı sah.10-də



Sahib Məmmədov:
“Əfqan, Pakistan,
Filippin və
nigeriyalı üçün
Azərbaycan
cənnətdir”

yazısı sah.15-də



“Ankara” klinikasının
baş həkimi:
“İşini reklam
edərkən etik
qaydaları pozmaq
olmaz”

yazısı sah.5-də



Rəşad Həsənov:
“Turizmə
strateji
yanaşma ortaya
qoymalıylıq”

yazısı sah.13-də



İran Azərbaycana təşəkkür etdi

"İranın Azərbaycandakı səfirliliyi İran dövləti adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardımına görə öz minnətdarlığını bildirir".

Musavat.com xəber verir ki, İranın Azərbaycandakı səfirliliyinin yaydığı açıqlamada belə deyilir.

"Bu humanitar addım, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir. İran İslam Respublikasının səfirliliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayı", - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Azərbaycan bu il qeyri-neft məhsullarından ən çox pomidor, pambıq mahlıci və qızıl ixrac edib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (138,1 mln. ABŞ dolları) birinci, pambıq mahlıci (74,9 mln. dollar) ikinci və qızıl (sikkə kosılməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 70,4 mln. dollar) üçüncü olub.

"APA-Economics" in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji İnkışaf və Planlama departamentinin rəhbəri Ramil Hüseyn deyib. Onun sözlerinə görə, 2019-cu ilin birinci yarısında meyve-tərəvəz ixracı 318,4 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 103,3 mln. dollar, pambıq lifi ixracı 75,7 mln. dollar, elektrik enerjisinin ixracı 51,9 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 46,7 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 45,6 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 mln. dollar, pambıq ipili ixracı 14,6 mln. dollar, alkogollu və alkogolsuz içkilərin ixracı isə 15,5 mln. dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkogollu və alkogolsuz içkilərin ixracı 2,2 dəfə, kimya sənayesi məhsullarının ixracı 49%, pambıq ipiliinin ixracı 47%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 44%, meyve-tərəvəzin ixracı isə 15% artıb.

R. Hüseynin sözlerinə görə, hesabat dövründə qeyri-neft sektor üzrə ixrac 192 mln. dollar təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektor üzrə ixrac 13 mln. dollar və ya 7% artıb. Cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 mln. dollar), Türkiyəyə (32,5 mln. dollar), İsvəçreyə (14,7 mln. dollar), Gürcüstana (8,4 mln. dollar) və Ukraynaya (5,7 mln. dollar) ixrac edilib.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Polis Bakıda əməliyyat keçirdi: silah gəzdirən və narkotik satanlar həbs edildi



Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq silah-sursat gəzdirən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri keçirilib. Musavat.com DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, daxil olan məlumat əsasında Yasamal rayon sakını Firuz Kərimov Baş İdarənin əməkdaşları tərəfinən saxlanılıb.

Onun idarə etdiyi "VAZ 2121" markalı avtomobilin çuluq massivində yerləşən evinə baxış zamanı 1 ədəd "Kalaşnikov" tipli avtomat silah, həmin silahın məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri neticesində isə paytaxt sakını, əvvəller məhkum olmuş Vüqar Əliyev saxlanılıb.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alın-

ması istiqamətində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Bileşuvər rayon sakını Qadir Qarayev paytaxt ərazisində tutulub. Onun idarə etdiyi "QAZ 2411" markalı avtomobile baxış zamanı 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu müyyən edilib.

Qeyd edilən her 3 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmenin qərarı ilə həbs-qətimkən tədbirləri seçilib.



Azərbaycan səfiri İtaliya qəzeti nə Ermənistanın hərbi təcavüzündən danışır

İtaliyanın "Linkiesta" qəzetiində erməni propoqandasının təsiri altında "Azərbaycan ən çox dəyərlər arxeoloji əraziləri dağıdır və YUNESKO bunu alıqlısayır" başlıqlı erməni tərəfinin yalan və uydurma məlumatlarına əsaslanan təxribatçı məqalə dərə olunub.

Azərbaycanın İtaliyadakı səfirliliyindən APA-ya verilən məlumatə görə, bununla bağlı Azərbaycanın İtaliyadakı səfirliliyi qəzeti redaksiyasına etiraz məktubu yollayaraq erməni tərəfinin məraqlarına xidmət edən bə məqalədəki məlumatların yalan və udurma olduğunu, məqalənin müəllifinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü görməzdən gəldiyinin anlaşılmaz olduğunu bildirib.

Neticədə "Linkiesta" qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən geniş müsahibə götürüb və müsahibə 29 iyul tarixində işq üzü görüb. Müsahibədə səfir Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin kökləri, münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, qeyd olunan məqalənin hansı səbəblərdən erməni propoqandasına xidmət etdiyi, erməni lobbisinin Azərbaycana qarşı apardığı çirkin kampaniya və bunun ölkə tərəfindən ifşa olunması, Azərbaycanın multikulturalizm modeli, Azərbaycan-YUNESKO əməkdaşlığı, münaqişəsinin nizamlanmasına dair beynəlxalq hüquqi-normativ baza və münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə danışır.

Bu gün Bakıda 35 dərəcə isti olacaq

İyulun 31-də Bakıda və Abşeron yarımadasında hava güñəsi olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvez olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentiindən Musavat.coma bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti teşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm cüve sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində gözənlənilən hava şəraiti: cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvez olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkən, Hövşən, Sahil, Şix) 25-26 dərəcə isti teşkil edəcək.

Nənəsini öldürüb yandıran nəvəyə 19 il həbs cəzası

Təməhəm məqsədilə nənəsini öldürməkdə ittiham edilən 25 yaşlı gənc növbəti dəfa hakim qarşısına çıxarılb. Musavat.com xəber verir ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində qetlötürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası olub.

Hakim Mirzə Xankişiyyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Hökmə əsasən Ə. Əfəndiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə. Hüseynzadə küçəsi, 81 sayılı ünvanda yaşanıb. Həmin ünvanda yanğın baş verib. Saat 09:30 radələrində yanım söndürüldükden sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğununa daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb eksperitinin iştirakı ilə hadisə yerinə və meyite baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxiresalınmaz istintaq hərəkətləri və əməliyyat-axtaris tədbirləri nəticəsində cinayəti törədən T. Axundovanın nəvəsi, 1994-cü il təvəllüdü E. Əfəndiyev tutularaq istintaqa cəlb olunub.

Ona Cinayət Macəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittihəm verilib.

□ İlkin MURADOV,
Musavat.com

Müsavat Partiyasının xaricdə mühacir həyatı yaşamaq istəyən ölkə vətəndaşlarına saxta partiya arayışları "satdığu" barədə illerdır səsləndirilən iddialar son günlərdə daha da qızışdır. Buna səbəb də mühacirətə olan jurnalist Yavəz Əkrəmogluun facebook profilində paylaşıdığı statustur.

Jurnalist həmin statusda kifayət qədər şok iddialar, ittihamlar irəli sürüb. O, Almaniya Xarici İşlər Nazirliyinin 22 fevral 2019-cu il tarixli, "Azərbaycan: mühacirlək və deportasiya işləri üzrə..." adlı sənədinə alman məhkəmələrinin istinad edərək, Müsavatın arayış verdiyi şəxslərə oturum verməklə bağlı bundan sonra mənfi qərarlar çıxarıcağını bildirib. Hətta Y.Əkrəmoglu vaxtilə Müsavat Gənclər Təşkilatının sədr müavini olan, ciddi təzyiqlərlə üzləşən Rahid Bəşirovun nümunə göstərib.

Siyasi mühacirin həmin statusunu olduğu kimi təqdim edirik: "Təqdim olunan partiya biletli və arayış sizin şikayətin təmin olunması üçün uyğun deyil. Artıq diqqətə alınması vacibdir ki, partiya funksionerlərinin müsbət fealiyyətə bağlı təsdiq arayışlarını Azərbaycanda əldə etmək çox da çətin deyil".

Almaniya, Münster şəhər Məhkəməsinin müsavatçı Rahid Bəşirov haqda çıxardığı neqativ qərarda Müsavat Partiyası vəsiqə və arayışlarına münasibet bu cür təqdim olunub. Rahid Bəşirov Miqrasiya İdarəsinin onun haqda çıxardığı mənfi qərardan məhkəməyə şikayət etmişdi.

Məhkəmə yazır ki, Almaniya Xarici İşlər Nazirliyinin 22 fevral 2019-cu il tarixli, "Azərbaycan: mühacirlək və deportasiya işləri üzrə..." adlı sənədinə istinad edərək belə hesab edir.

Rahid Bəşirov 1999-cu ildən Müsavat Partiyasının üzvüdür. O, partiya gənclər təşkilatının sədr müavini olub. Müxtəlif vaxtlarda həkimiyətin təzyiqlərinə məruz qalıb, sutkalıq həbs də olunub. 2015-ci ildə NIDA-dan deputatlığı namizədliyi irəli sürüləs də, MSK qəbul etməyib.

Müsavat Partiyasının onun təzyiqle üzləşməsi ilə bağlı verdiyi arayış əslində fealiyyətinə uyğun gəlir. Bəs onda niyə məhkəmə bu arayışı inandırıcı saymayıb?






Qurunun oduna yaş da yanır?

Qərardan və Almaniya Xarici İşlər Nazirliyinin partiyaya aid olan arayış və vəsiqələr haqda məlumatından belə çıxır ki, onlar inдиye kimi verilən arayışlar haqda araşdırımlar apardıqdan

Müsavatda saxta vəsiqə və mühacir davası -

Müsavatçılar siqindiqləri ölkədən çıxarılla bilər

Elman Fəttah: "Haqq etməyənlərə verilən qurama sənədlər..."



mühacir müsavatçı İdris Əmirəslanlıya yönelik yazdırığı bu rəy xüsusiyyətli dəqiqətə kir: "İdris bəy, siz yeganə adamsınız ki, məndən sorusunda müsbət (digər "məşənniklər" mənfi demişəm) rəy vermişəm. Dedilər zamanı ötürmüsünüz. İsrar etdim ki, humanitar siğınacaq versinlər.

Haqq etməyənlərə verilən qurama sənədlər sizin kimilərin də haqqını yeyir".

E.Fəttahın bu reyinə G.Aslanlı məyus olduğunu bildirən işarə qoyur.

Saxta arayışların verilməsində ən çox adı keçən Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı da müzakirələrə qoşularaq, Y.Əkrəmogluun statusunu təkbiz edib. Hər iki şəxs arasında bir-birinə yönelik ciddi ittihamlar səsləndirilirib.

Statusun altındakı rəylərdə Müsavatın 197 nəfəre saxta arayış verdiyi barede müdhiş ittihamlar irəli sürürlər ve hər bir sual da G.Aslanlıya yönəlib. Hətta bəzi rəylərdən aydın olur ki, sabiq dövlət məmurlarından da Müsavatdan arayış alanlar var. Bele şəxslərin həqiqi müsavatçılarından daha tez oturum aldıqları da iddialar sırasındadır.

Hikmət Kazımlı adlı istifadəçi yazır: "Vallah, dözə bilmirəm. Mən 30 ildir meydanda, mitinqlərdə, piketlərdə, hebslərdə olmuşam. Nəcə olur ki, dünənki cocuq, müsikiçi, heç tanımadiğim birisi Müsavat adından yaşamaq izni alır. Amma mən deyilir ki, sənin sənədlərin və biletin saxtadır? Bu nəcə olur, mənə aydınlıq gətirir. Yazanlara da hədə-qorxu gelməyin. Hələ bu başlangıçdır, zurna qabaqdadır".

Bunun ardınca Y.Əkrəmoglu G.Aslanlıya yönelik

rəyin sənədi siz istəsəniz də, istəməsəniz də paylaşacam. Sadəcə, bundan necə qorxduğunuza görəmək və göstərmək istəyirdim".

Rəyin ardınca jurnalist qeyd etdiyi screeni də paylaşır.

Statusda əsas hədəflərden biri də Almaniyada fealiyyət göstərən Müsavat Koordinasiya Mərkəzidir. Mərkəzin Azərbaycandan Müsavatın arayışları ilə gedən şəxsləri orada siğınacaqlara yerləşdirdiyi və oturum almalarında ciddi rol oynadığı iddia edilir.

Mövzunu dəqiqətə saxlayacağıq.

□ **Cavansir Abbaslı,**
"Yeni Müsavat"



Yalçın Rzazadə

"Həyatımı Mehriban Əliyevaya borcluyam" - xalq artisti

"Tam sağalandan və Bakıya qayıdan sonra yenidən sənətimə davam edəcəm. İlk olaraq Heydər Əliyev Sarayında millatimin qarşısında hesabat konserti verməyi planlaşdırıram". Bunu Report-a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan xalq artisti, müğənni Yalçın Rzazadə deyib. O, xəstəxanadan buraxıldan üç ay sonra sənətimi davam etdirmək istədiyini bildirib.

Y.Rzazadə vurğulayıb ki, Türkiyədə müalicə aldığı xəstəxanada ona çox yüksək səviyyədə dəqiqət və qayğı göstərilir: "Həzirdə uzanmışam, sistem köçürülr. Özümü qədər də yaxşı hiss etmirəm. Həkimlər də konkret olaraq heç nə demirlər. Ümumilikdə, müalicələrim yüksək səviyyədə həyata keçirilir. Əməliyyatdan sonra ilk dəfə gəzməye başlamışam. Amma hələ ki ayağa qalxbır yerimə halim yoxdur. Bu xəstəxanaya yerləşdirilən zaman məni ilə olaraq müayinə etməyə celb olunan həkimlər iki gün də gecikəndim, artıq hər şeyin gec olacağını bildirdilər. Buna görə də həyatımı Heydər Əliyev Fondunda, şəxşən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Prezident İlham Əliyevə borcluyam. Bu sözlər ürəyimdən gəlir deyə tam səmimiyyətmə deyirəm. Mehriban xanımın ürəyi özündə böyükdür. Əger Azərbaycana sağ-salamat qayıtsam, qalan bütün ömrüm boyu Mehriban xanıma borclu olacaq. Mən artıq özümü tək hiss etmirəm, çünki məni qoruyan dövlətim var. Bu dövlətin etimadını hər zaman doğrudıcam, dövlətimin mənə etdiyi yaxşılığı heç vaxt unutmağam".

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb. Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın təşrifqəsine əsasən, xalq artistinin səhhəti ilə bağlı məsələləri fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Nazirlər Kabinetinin icası keçirilib Novruz Məmmədov: "Sosial infrastruktur layihələri uğurla icra olunur"



Dünən Azərbaycanın baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti icası keçirilib. AzəRTAc-in xəberinə görə, baş nazir Novruz Məmmədov əvvəlcə gündəlik barədə məlumat verib.

Bildirib ki, iclasda "Azərbaycan Respublikasında istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahənin müasir standart və tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında" və "Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında" məsələlər müzakirə olunacaq.

Novruz Məmmədov qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində həyata keçirilən strategiya əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, dünya iqtisadiyyatına in-teqrasiyanın daha da sürətlənməsinə imkan yaradır. Ölkəmizin şəhər və rayonlarında bir sıra mühüm sosial infrastruktur layihələri uğurla icra olunur.

Baş nazir vurğulayıb ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 2019-cu il 29 may tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası"nın layihəsinin hazırlanması Energetika Nazirliyine tapşırılıb. Həmçinin bu sərəncamla Energetika Nazirliyi ölkəde qaz və istilik təchizatı sistemlerinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

"Ölkəmizdə dayanıqlı istilik təchizatı sisteminin yaradılması, əhalinin keyfiyyətli istilik enerjisi ilə təmin olunması vacib məsələdir. Nazirlər Kabinetinin icasında bu sahədəki mövcud vəziyyətin müzakirəsi də önemlidir", - deyər baş nazir diqqətə çatdırıb.

"Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında" məsələ ilə bağlı fikirlərini bölüşən Novruz Məmmədov qeyd edib ki, baliqçılığın və akvakulturanın kənd təsərrüfatının tərkib hissəsi olduğunu nəzəre alaraq, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan idarəetmə sisteminin yaradılması, müasir tələblərə uyğun təkmilləşdirilmə və struktur islahatlarının aparılması zəruridir. Balaqçılıq sahəsində beynəlxalq təcrübə nəzəre alınmaqla milli standartların hazırlanması, balaq məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyət göstəricilərinin yüksəldilməsi, bu məhsulların baytarlıq-sənitariya tələblərinə uyğun müasir ixtisaslaşdırılmış satış mərkəzlərinin yaradılması, onların istehsalı və ixracı üzrə marketing fəaliyyətinin genişləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi daha da intensivləşdirilməlidir.

Sonra "Azəristiliklətchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, kənd təsərrüfatı naziri İnam Kərimovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib. Iclasda müzakirə edilən məsələlərlə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

Ötən ilin avqustunda əfv sərəncamının verilmesi bu il də ənənənin davam etdiriləcəyinə ümidi yaradıb. Avqustun sonunda əfv sərəncamının veriləcəyi haqqda müzakirələr aparılır.

1994-cü ildən indiyədək imzalanmış 46 əfv sərəncamı ilə 5 min nəferden artıq şəxs cəzadan azad edilib. Sərəncamların 14-ü İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 amnistiya aktı 40 min məhkuma şamil olunub. Sonuncu dəfə əfv sərəncamı bu ilin martında verilib, azadlığı çıxanların siyahısı kifayət qədər geniş olub. Məhəbbədən azad edilənlərin arasında siyasi də az deyildi.

Azad olunan şəxslər sırasında müxtəlif beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıldığı 50-dən çox şəxs olub. Avropanın alıqlılaşdırıldığı bu qərar ən böyük əfv sərəncamı kimi qiymətləndirilib. Hazırda hüquq müdafiə təşkilatının siyasi məhbus kimi tanıldığı AXCP sədrinin müvəvvi Seymur Həzi, Asif Yusifi, jurnalist Əfqan Muxtarlı, Saleh Rüstəmov, Səid Dadaşbəyli, vəkil Əliabbas Rüstəmov həbsdədir. İctimaiyyətdə belə bir fikirlər var ki, bu ilin avqustunda növbəti əfv sərəncamı imzalanacaq. Ekspertlər bildirir ki, siyasi şəhərin azadlığı buraxılması daha məqsədəyən.



da da Novruz bayramı ilə bağlı daha bir sərəncam imzalandı. Ancaq son olaraq böyük əvvil olduğunu nəzəre alıb, olmaya bilər. Olarsa, təbii ki, bu, çox yaxşı olar".

Çingiz Qənizadə əfv məsələləri ilə məşğul olan işçi qrupuna üzv olan deputatların tətilde olduğunu da nəzəre çatdırıb.

Hüquq müdafiəçi Səidə Qocamanlı da "Yeni Müsavat" a bildirdi ki, öten əfv sərəncamının imzalanmasından çox az

Avqustda əfv sərəncamı verilib

Komissiyanın üzvü: "Sərəncam olarsa, təbii ki, çox yaxşı olar..."

Hər zaman əfv sərəncamından önce Əfv Komissiyasının tez-tez iclasları keçirilir. Həmin iclaslarda məhbusların erizələrinə baxılır və siyahı hazırlanır. Adətən bu iclaslar keçirildikdə ictimaiyyətə açıqlama verilir və ne qədər məhbusun erizəsinə baxılması ilə bağlı məlumat yayılır. Sonuncu əfv sərəncamı ərefəsində də Əfv Komissiyasının iclasları

barəsində mətbuatda tez-tez informasiyalar yayılırdı. Lakin hazırkı ərefədə belə bir məlumatlara rast gəlinmir...

Milli Məclisin deputati, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Çingiz Qənizadə "Yeni Müsavat" a deyib ki, əfv sərəncamının veriləməsi prezidentin səlahiyyətinə addır: "Düzdür, öten il belə bir sərəncam verildi. Bu ilin martin-

zaman keçib. Ona görə də yeni ən əvvil olacağını gözəlmir:

"Martda böyük siyahını ehətə edən əfv sərəncamı verildi. Öten ilin avqust ayında da əfv sərəncamı verilib. Amma bu ilin martında ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması halıları ola bilər".

□ **E. MƏMMƏDƏLİYEV,**
"Yeni Müsavat"

qərargah rəhbərlərinin məhz Bakıda görüşmələri təsadüfi deyir. Bu baxımdan Bakı regionun Beyrutuna çevrilib. Balaca ölkə olmaq hələ o demək deyil ki, daim kiminsə mühafizəsində olmaq lazımdır. Cündi belə olan halda əsl müstəqil dövlət heç vaxt olmayıcaq-sın. Müasir dünyada balaca ölkə olmaqla da böyük gücə, təsire malik olmaqla olar. Bunu İsrail, İsvəçrə, Vatikan kimi nümunələrdə görə bilərik. Azərbaycan elə güça malik olmalıdır ki, heç kəs bize onlarıdan asılı, satellit gözü ilə baxmamalıdır. Rəsmi Bakı İran-ABŞ ziddiyyətlərindən öz xeyrine istifadə etməlidir. Amma müstəqil güce çevrilməyi də bacarmalıdır. Ölkəmizin seçim maraqları olmalıdır. Ümumilikdə götürəndə xarici siyasetimizi anlayıram. Real şərtlər, geopolitik durumu nəzərəalsaq, Azərbaycanın xarici siyasetini bəyənirəm".

Ə. MƏMMƏDƏLİYEV, "Yeni Müsavat"

başanslı siyasetə sadıq qala-cağını düşünür: "Bakı başanslı siyasetini davam etdirəcək. Unutmayaq ki, İranla Rusiya yanımızdadır, Amerika isə okeanın o tayındadır. Ukrayna, Gürcüstanın daha yaxın Amerikaya olmayıcağı ki? Ona görə də Amerikanın maraqlarına görə nə İran, nə də Rusiya ilə qarşı-qarşıya gəlməməliyik, zətən gəlmə-yəcəyik də. Bu məsələlərdə rəsmi Bakı kifayət qədər praqmatik siyaset aparır. Bu cür yanaşmanı da doğru hesab edirəm. Düşünürəm ki, indi qədər necədir, bundan sonra da Azərbaycanın xarici siyaseti hesablanmış olacaq və bu siyaset Amerika, Britaniya, İsrailə əməkdaşlığı davam etdirmək ilə İran və Rusiya ilə münasibətləri qoruyub saxlayacaq".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

ABŞ Azərbaycanı xarici təhdidlərdən qoruya biləcəkmi?

Əhəd Məmmədli: "Bakı regionun Beyrutuna çevrilib..."

Amerikanın Azərbaycanın cənub sərhədlerinin gücləndirilməsi üçün ölkəmizə 100 milyon dolların çox maliyyə ayırması ilə bağlı gedən müzakirələr davam edir. Bununla bağlı "Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoglu "Yeni Müsavat" in öten sayında bir sıra diqqətənək fikirlər səsləndirib.

Azərbaycanla ABŞ arasında münəsibətlərin yaxşı olduğunu qeyd edən politoloq bildirib ki, bu münəsibətlərdən narahat olanlar az deyil. E.Şahinoglu rəsmi Vaşinqtonun Azərbaycanaya ayırdığı maliyyə vəsaitlərini getdikcə artırdığını da dilə gətirib.

Heç kəsə sirr deyil ki, Azərbaycan-ABŞ münəsibətlərindən en çox qonşuluğumuzda yerləşən Rusiya və İran narahatdır. Çünkü hər iki dövlət Amerika ilə burun-buruna dayanıblar və regionda yerləşən heç bir dövlətin rəsmi Vaşinqtonla yaxın əlaqələr qurmasını istəmir. Məhz bu səbəbdən "ABŞ Azərbaycanı qoruya biləcəkmi" kimi suallar yaranıb. Eyni zamanda rəsmi Bakının nə etməli olduğu yönündə de fərqli mövqelər rast gəlirik.

Siyasi şərhçi Əhəd Məmmədli Azərbaycanın Amerika ilə münəsibətlərinin hər zaman normal olduğunu qeyd etdi: "Məgər Azərbaycan-Amerika münəsibətləri pozulmuşdu ki? Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ABŞ-la münəsibətləri həmisi yüksəlişə doğru gedib. Ən azından son 3 prezidentimiz - Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əli-



yev ABŞ-la çox yaxşı münəsibətlər qurublar. Bunu da düzgün siyaset hesab edirəm. O qaldı ABŞ-da yerləşən, maliyyələşən beynəlxalq təşkilatların Azərbaycanı antide-mokratiyada ittiham, təqnid etməsinə, bu, heç vaxt Azərbaycan-ABŞ münəsibətlərinə mənfi təsir etməyib. Çünkü rəsmi Vaşinqton rəsmi Bakı ilə münəsibətləri demokratiya deyil, maraqları müstəvisində qurub və bu siyasetini uğurla davam etdirir. Bunda da tə-əccübüllü heç nə yoxdur. ABŞ qurulandan dünyaya bu cür siyaset ixrac edib. İranla gələdikdə, ABŞ ve İsrailə münəsibətlərimizə qısqanlıqla ya-naşıblar. Bunu da təbii qarşılıqla ləzimdir. Hər ölkənin öz maraqları şəraitində olan bir dövlətdir. Belə şəraitdə maraqları qorumağı bacarmalıdır. Azərbaycanın maraqları haradadır, orada da olmaliyiq. Dövlətimiz bir təbii müttəfiqi var, o da qardaş Türkiyədir. Başqa ölkələrlə isə ancaq öz maraqlarımız çərçivəsində davranmaliyiq. Azərbaycanın cənub sərhədində İran bir tərəfdən, ABŞ ve İsrail digər tərəfdən bir-biriləri ilə kəşfiyyat məharibəsindirlər. İran Azərbaycan tərəfdən uçan İsrailin PUA-larını vurmaqla məşğuldur. Heç kəsə sirr deyil ki, ABŞ-la İsrail Azərbaycanın İran və Rusiyadan kəşfiyyat təhlükəsizliyini qoruyur. Rusiya da özüne lazımlı olanda rəsmi Bakı bunu nə qədər yaxşı bacaracaqsa, o qədər de təhlükəsizliyimizi təmin, ərazi bütövlüyüümüzü bərpa edə biləcəyik. Azərbaycan Amerikaya lazımlı olduğunda bizi qoruyacaqlar. Əslinde Ameri-

Bugünlərde Bakıdakı özəl klinikaların birində çalışan həkim-cərrahın öz işini reklam etmək üçün aqıq-saqçı geyimlə xanım pasiyenti masanın üzərinə çıxararaq dopler müayinəsi aparması qalmalı səbəb oldu. Təqnid obyektinə çevrilən həkim "Yeni Müsavat" a danişaraq, aşağı ətrafların dopler müayinəsinin ayaq üstə aparılmasını əsas götürək, ona qarşı yönələn təqnidləri redd etmişdi.

Maraqlıdır, bəs dopler müayinəsi nödir? Və bu müayinə daha çox hansı xəstəliklərin aşkarlanması üçün istifadə edilir? Müayinə ayaqüstü, yoxsa uzanıqlı şəkildə aparılır?

Məsələ ilə bağlı invaziv aqır mütəxəssisi, paytaxtdakı "Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifovun fikirlərini öyrənməyə çalışdıq. Həkim bu müayinənin tarixinin çox əvvələrlə gedib çıxdığını bildirdi:

- Təxminən XIX əsrin 50-ci illərində Kristian Doppler dopler effektini tapıb. Doppler effektindən istifadə isə ilk dəfə XX əsrin ortalarında Yaponiyada həyata keçirilib. Bundan sonra ultrasəs müayinəsi getdikcə geniş yayılmağa başlayıb. Doplerin özünün müxtəlif növleri var. Məsələn, rəngli dopler, aq-qara dopler və səirə. Əsasən diaqnostik məqsədlə, damarlarda, eyni zamanda ürəkdə baş verən problemləri araşdırmaq üçün istifadə olunur. Yəni exokardiografiyanın əsas baza müayinə metodu doplerin üzərində qurulub.

Beləliklə, əsasən aşağı ətrafların venaları, damar sistemi, boyun damarları yoxlanılır. Aşağı ətrafa gəldikdə isə, bu hissənin qidalanmasının pozulmasından şübhələndikdə, məsələn, xəstənin ayaqlarında üzümə, keyimə hissi olduqda bu zaman doplerle arteriyaları yoxlayır. Doplerle damarların ölçülərini görmək olur, qanın axın istiqaməti müəyyənləşdirilir. Həmçinin qanın sürətini müəyyənləşdirməyə imkan verir. Məsələn, damarlarda daralma olduqda orada qanın sürəti dəyişir və bunun da tibbi əhəmiyyəti var. Çünkü daralmadan öndə olan sürətə sonrakı sürətin fərqini ölçüdə orada baş verən patologiyanın nə dərəcədə olduğunu müəyyən etmək olur.

Dopler imkan verir ki, damar divarının qalınlığını da müəyyən edək. İltihabi proseslər zamanı damarların divarı qalınlaşa bilir. Həmçinin trombları, onların nə qədər təhlükeli olduğunu doplerlə müəyyən edə bilirik.

Bir sıra tibbi prosedurları həyata keçirmək üçün də bəzən doplerdən istifadə olunur. Digər spesifik doplerlər də var. Məsələn, xayalarda olan qan dövrənini, varikosel xəstəliyini müəyyən etmək üçün də istifadə edilir. Həmçinin fetal dopler var - hansının sayəsində ki, hamilelik zamanı qarın boşluğunda döllən qan dövrənini müşahidə etmək olur. Bundan əlavə, dopler vasitəsilə beyindaxili damarları müayinə etmək

olur. Bu sıranı daha da genişləndirmək olar.

- *Bəzi mütəxəssisler bildirir ki, aqciyər patologiyalarını da doplerlə müayinə etmək olur. Bu nə dərəcədə doğrudur?*

- Aqciyər patologiyalarında doplerdən o qədər de çox istifadə olunmur. Olur ki, aqciyərə maye yığılanda ultrasəs mü-

liklə, ayaqüstə damardakı işlek rejimi daha obyektiv müayinə etmək olur. Lakin elə pasiyentlər var ki, ayağı açan kimi orada ciddi varikozun olduğunu görmək olur. Lakin bizim işimiz təkcə varikozu aşkarlamaq deyil, həm də trombus mövcudluğunu, digər olə biləcək prosesləri yoxlamaqdır. Bəzən də oturaq şəkildə

mobilən istifadə edərkən sol ayağımızın hərəkətsiz olmasına rast gələ bilir. Və yaxud qış mövsümündə avtomobilde sobanı yandırıldıqda, istilik aşağıdan vurulur, bu da ayaqlarda damarlara genişlənməsinə yol açıb. Və ən əsası, indiki genclər noutbukdan istifadə edərkən çox zaman onu dizinin üstünü qoyur. Bu zaman

dopler müayinəsi tamamilə zərərsizdir. Həmçinin burada şüalanma yoxdur, buna görə de yaşlıların, eləcə də uşaqların müayinəsində rahat istifadə edilir.

- *Tez-tez şahidi oluruq ki, həkimlər apardıqları əməliyyat və ya müayinə proseslərini videogörüntüyə alıb, sosial şəbəkələrdə ya-*

rakən bir səra məsələlərə diqqət etməli, etik qaydaları poz-mamalıq. Reklam bizi harasa yönəldə bilər, amma birbaşa tesiri ola bilmez.

- *Bəs niyə siz öz proseslərinə reklam etmirsiniz?*

- Əslində bundan evvel bir sira mətbuat və media orqanlarında apardığımız proseslərə bağlı reklam işi aparmışdıq.

Dopler müayinəsi - qaydə

Üstə, yoxsa uzanılli şəkildə?

Bakıdakı "Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov: "İşini reklam edərkən etik qaydaları pozmaq olmaz..."



ayinəsindən istifadə olunur. Lakin qeyd etdiyim kimi, daha çox digər üsullara müraciət olunur.

- *Şahidi oluruq ki, aşağı ətrafın dopler müayinəsi ya ayaq üstə, ya da uzanıqlı şəkildə aparılır. Hansı daha doğrudur?*

- Ümumiyyətlə, hər bir damar sisteminin özünəməxsus müayinə protokolu var. Aşağı ətraflarda dərin vena və səthi vena sistemi var. Dərin venaların müayinəsi daha çox uzanıqlı şəkildə aparılır və əsasən bu cür doğrudur. Lakin

əşy়াq ətrafların səthi hissəsinin venalarını, qapaq çatışmazlıqlarını yoxlamaq üçün ayaqüstü müayinə daha praktik və doğrudur. Çünkü ayaqüstündə hidrostatik təzyiq bu zaman daha doğru görünür, xəstənin damar ölçüləri dəyişir. Məsələn, uzanıqlı şəkildə venanın ölçüsü 5 ml-dir, ayaqüstündə darduqda bu ölçü iki dəfə arta bilir. Belə-

ayaqlarımız hərəkətsiz olur, bu da aşağı ətraflarda qapaq çatışmazlığına gətirib çıxarır.

- *Varikoz xəstəliyinə qarşı hansı önleyici tədbirlər görmək olar?*

- Təbii ki, oturaq həyat tərzi, istinmən çox olması damarların genişlənməsinə yol açır. Həmçinin qadınlar hamilelik dövründə bu məsələyə daha çox diqqət etməlidir. Ağır idman növləri ilə məşəğul olduqda yaxşı olar ki, elastik corablardan, geyimlərdən istifadə olunsun. Daha çox hərəkəti olmaq, gimnastik hərəkətlər etmək, təbii qidalardan istifadə etmək tövsiyə olunur. Ancaq qeyd etdiyim kimi, genetikada varikoz varsa, ondan qaçmaq mümkün olmur.

- *Bir az önce qeyd etdiniz ki, geyimlərdə dəyişiklik olanda da bu xəstəlik yaranıbilir. Məsələn, hansı geyimlər buna səbəb ola bilir?*

- Qarın nahiyyəsində geyim sıx olanda həmin nahiyyədə təzyiq yaranıbilir. Və yaxud bəzən görürük ki, şortik bud nahiyyəsinə bərk sixir. Bu zaman durğunluq yaranır.

- *Aşağı ətrafda baş verən patoloji proseslərlə bağlı sərənəticiliyi etdən pasientlərin arasında qadınlar, yoxsa kişilər çoxluq təşkil edir?*

- Nisbetən qadınların sayı çoxdur. Əslində kişilərdə də bu xəstəlik geniş yayılıb, sadəcə, qadınlar estetik baxımından bunu daha tez müşahidə edir. Bəzən isə kişilər bu məsələyə diqqət etmir, artıq ağırlaşmalar olduqda həkimə üz tutur. Bu da əsasən mentalitet düşüncələri ilə bağlı olur.

- *Bəzən ultrasəs müayinələrinin tez-tez aparılmasının insan sağlığının üçün zərərli olduğunu barədə iddialara rast gəlirik.*

- Bu, yanlış fikirdir. Ultrasəs müayinəsi daha ekonomik, dinamik müayinədir. Burada foibiya da yoxdur, məsələn, nevroz xəstələrinə rentgen müayinəsi təsir göstərə bilir, amma

yımlayırlar. Bu məsələyə münasibətiniz necədir?

- Şəxsen mən özüm sosial şəbəkələrde o qədər də aktiv deyiləm. Ümumiyyətlə isə dünənda tibbi marketing var və elm kimi mövcuddur, tətbiq olunur, Əlbəttə ki, bu marketinqi apa-

Lakin son vaxtlar bu məsələdə bir qədər aktiv deyilik. Amma düşünürük ki, yaxın vaxtlarda apardığımız prosesləri, işləri dəha təkmilləşdirilmiş formada təqdim edək.

□ **Xalidə GƏRAY,**
"Yeni Müsavat"

İŞİD-ə 500 min dollar yardım göndərən azərbaycanlıların məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun ciyət işi üzrə məhkəmənin vaxtı məlum olub. Virtalaz.org-un xəberinə görə, ciyət işi üzrə materiallar hakim Zeynal Ağayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.



Təqsirləndirilən şəxslər Azərbaycan Dövlət Təhlükəsiləri Xidmetinin əməkdaşları tərəfindən həbs edilib. Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı munaqışlərlə aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən gönderilən pul vəsaitlərinin, habelə həmin silahlı munaqışlərdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 min ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılması təmin edib.

Həmin şəxslər vasitəsilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparan silahlı munaqışlarda iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

İştintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimova, Namiq Məmmədova Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparan silahlı munaqışlarda iştirak etmə) maddələri ilə ittiham edilib.

Qəzaya uğrayan "MIQ-29" təyyarəsi ilə bağlı son məlumat

Müdafiə Nazirliyi açıqlama yaydı; **Qabil Hüseynli:** "Axtarışlar düzgün yoldadır..."



Iyulun 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dəməzində düşən Herbi Hava Qüvvələrinin "MIQ-29" təyyarəsinin və itkin düşən pilot, polkovnik-leutenant Rəşad Atakiyevin axtarışları davam edir. Axtarış üzrə keçirilən əməliyyatlara müasir sultlı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalıcılar cəlb olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyəti qurumlarına da müraacət olunub və yaxın zamanda onların mütəxəssislerinin ölkəmizə gəlməsi gözlənilir. Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyəti qurumlarının xeyli sayıda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.

Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən küleklə elverişsiz hava şəraitinə baxmayaq rəsədliyinən təşviq etmək üçün kömək istənilməli olduğunu deyir. O, bu barədə [moderator.az-a açıqlamasında bildirib](#): "Artıq neçə gündür ki, cəmiyyət intizarla nə baş verdiyini və qırıcıının bir an önce yerinin tapılaraq, qəzanın başvermə səbəblərinin üzə çıxarılmasını gözleyir. Hesab edirəm ki, təcili olaraq Rusiya və Türkiyə kimi bu cür hallarda çoxılık təcrübələrə malik ölkələrdən kömək istənilməlidir. Bu, həm mütəxəssis, həm də texniki vasitələrdən ibaret ola bilər. Burada hər hansı məna axtarmajşa da dəyməz və çəkinmədən bütün dünyada qəbul olunmuş bu enənədən istifadə edilməlidir. Əsas məsələ problemin tezliklə çözülməsidir".

Qeyd edək ki, itkin düşən pilot sabiq dövlət müşaviri **Qabil Hüseynlinin** kürəkənidir. "Yeni Müsavat" a **Q.Hüseynli axtarışlardakı son durum barədə məlumat verdi**: "Axtarış zonası şimala doğru bir az da genişləndirilib. Biz ora getdik. Verilən məlumata görə, yeni dənizaltı axtarışlar aparmağı bacaran robot qurğular getiriblər. Axtarışın aparılması daha da intensivləşib. Dövlətimiz, onun rəhbərliyi bu məsəleyə həddindən artıq böyük əhəmiyyət verir. Hər gün müdafiə naziri Zakir Həsənov orada olur, göstərişlərini verir, axtarışlara nəzarət edir. Ordunun yüksək çinli məmurları, məsələn, Hərbi Hava Qüvvələrinin komandanı, Baş Qərargah reisinin birinci müavini, Sərhəd Xidmətinin generalları, Fövqələdə Hallar Nazirliyinin rəhbərliyinə daxil olan şəxslər oradadırlar. Fəaliyyətləri koordinə edir, baş vermiş bu faciənin nəticələrini aradan qaldırmaq üçün maksimum səylər göstərilərlər. Ona görə də biz ümidiyik. Ağlığı, demək lazımdır ki, axtarışların müddəti, yeni nə qədər davam edəcəyi ilə bağlı nazirlik də heç nə deyə bilməz. Çünkü təyyarenin düşdüyü yeri tam dəqiqləşdirmək mümkün olmayıb. Təyyare dənizə düşərkən aviasiya benzininin ləkələrinə, təyyarədən tapılmış bəzi fragmentlərə görə ehtimallar var. Məsələn, təyyarenin arxa qanadları suyun üzərindən tapılıb. Eləcə də pilotun başına qoyduğu kaska da tapılıb. Bunların əsasında müəyyən mühakimələr qurulur. Hər halda, mənəcə, axtarışlar düzgün yoldadır. Nəticələrin əldə olunmasının uzun çəkməyecəyi qənaetindəyəm".

□ Cavanşir **ABBASLI**,
"Yeni Müsavat"

Moskva Azərbaycan İcmasıının sədri Şamil Tağıyevlə deputat Fazıl Mustafa və BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı arasında ciddi qalmaqla yaşılanır. Günlərdər dəvam edən gərginlik getdikən artır.

cür status yazaraq fikir bildirib. Girib səhifəsinə baxdim ki, onunla ümumiyyətlə ortaq bir işimiz olmayıb. Heç dostluğumda olmayan bir insandır. Haqqında maraqlananda dedilər ki, Fazıl Mustafanın ideoloji dostlarından

bilirlər ki, namaz qılıram, təribə. Azərbaycanda bir tendensiya var. Əger ki-misə qaralamaq istəyirlərsə, ya erməni agenti olduğunu, yada İran işlədiyini deyirlər. Fazıl Mustafa yaxşı bilməlidir ki, əgər İran işləyən bir şə-

Diaspora rəhbəri ilə deputat və partiya funksioneri arasındakı dava böyüdü - yeni ittihamlar

Şamil Tağıyev: "Yazdığını hər bir sözə görə cavab verməlidir..."



kilde söhbətimizi etməyə hər zaman hazırlam".

İcma rəhbəri son baş və-rən qalmaqalın əsas səbəb-lərini açıqladı: "Facebookda "Baba Pünhan" adında qrup var. Həmin qrupda Fazıl Mustafa haqqında nəsə ya-zıblar. O da həmin qrup haqqında fikirlərini bildirib. Ağlığı, o qrupda nə yazıldıqından belə xəbərsiz olmuşam. Sadəcə, saytların birində rast gəldim ki, Fazıl Mustafa Şah İsmayıllı təhqir edir. Mən onun adını çekmədən etik normalara uyğun şəkildə öz səhi-fəmdə bildirdim ki, əgər millət vəkili milletin, dövlətin mənəfeyini qorumaq istəyirsə, get-sin öz işləri ilə məşğul olsun, ölkənin daxilində sünni-şie-talış, ləzgi söhbətləri salma-sın. Onsuz da xarici düşmən-lərimiz o qədər çoxdur ki, be-lə məsələləri qaldırıb, dövləti-mizin daxilində çaxnaşma salmaq isteyirlər. Bu cür mə-sələləri qabartmaq düşmən qüvvələrin əlinə fürsət verir. Sonradan mənə xəbər verdi-ler ki, Fazıl Mustafa haqqında bəzi fikirlər səsləndi-rib. Fazıl Mustafa, Niyaməddin Orduxanlı kimilər özlərini deputat, ziyanlı adlandırırlar. Mən 25 ildir Moskvada yaşı-yıram. Gördüyüm dövlət xadimləri, ziyanlılar, deputatlar Fazıl Mustafa nümunəsindən çox uzaqdırlar. Kiminsə haqqında heç bir əsas olmadan bu cür ittihamlar səsləndir-məyin özü bir cinayətdir. O, Moskvada fəaliyyət göstərən bir təşkilat haqqında bu cür fi-kirlər səsləndirir. Bu məsələni başqa bir formada yoluna qoymaq üçün Azərbaycan-daki dostlarımla məsləhətləşəcəm".

□ Cavanşir **ABBASLI**,
"Yeni Müsavat"

Həmin statusu təqdim edirik: "İranə nökərlik edən və onların Azərbaycandakı təbliğatını aparan şəxslərin fəaliyyəti çoxdan bəlli dir. Bunlar sosial şəbəkələrdə ölkənin ziyalılara, deputatlarına, partiya sədrlərinə qarşı ən murdar təbliğatlar yay-maqdadırlar. Bunlar dəfələrlə mənimlə bağlı da ən yaramaz yazılar paylaşmışlar. Eyni mər-kəzən idarə olunduqları əçıq-aşkar görünür. Sadəcə, bunlar necə gedib Rusiyada Azərbaycan diasporasının rəhbərliyində təmsil oluna bilirlər? Düşünürəm ki, Azərbaycanın xüsusi xidmət or-qanları bu amilə diqqət ayırmalıdır. Şamil Tağıyev adlı şəxş ölkənin deputatlarını, zi-yalılarını təhqir etməklə məş-ğuldur. Belə bir adam hansı yolla diaspora rəhbərliyinə qalxa bilir? Yəqin ki, bu məsələ hörmətli Fuad Muradovun da diqqətində olmalıdır. Maraqlılı odur ki, Rusiya və-təndaşı olan bu şəxs Azərbaycan diasporasında İranın təbliğatını necə apara bilir? Sosial şəbəkələrdə İranın ya-ratdığı "Nurazcom" səhifəsin-de necə təhqir olunduğumu-zu görmürlər?"

Ş.Tağıyev "Yeni Müsavat" a açıqlamasında bunları deyib: "Niyaməddin Orduxanlı tanımardım. Dostlarım onun yazdığını mənə göndər-dilər ki, sənin haqqında bu

biridir. Canı, qanları ilə Azərbaycana bağlı olan insanların onun ağızını iki cirardılar. Ümumi fikirləri budur ki, onlar dövlətimizə qəti şəkildə düş-hər zaman qorunuşam. Bu-nu Rusiyada və digər yerlər-də yaşayan, mənə tanıyanlar yaxşı bilirlər. Bəzi hallarda həyatımızı belə təhlükəyə at-maqdan çəkinməyərək bun-ları etmişik. Təəssüf ki, elə in-sanlar mənə və digər mənim kimi şəxslər böhtanlar səs-ləndirirlər. Bir daha deyirəm ki, başqa bir dövlətin maraqlarını qorusayıdım, mənə bu cür sözər deyə bilməzdilər. Ən azından bundan qorxardı-lar. Ölkəmizin maraqlarını qoruduğum üçün bilirlər ki, nə desələr təhlükə olmaya-caq. Niyaməddinlə ortaq dəstlərimdən xahiş etdim ki, Bakıya gələndə mən onuna görüşdürünlər. Onunla otu-rub bir çay içmək istəyirəm. Görüm o məni tanıırmı, ya-xud mən şəxsən görübüm ki, bu cür sözər görə cavab ver-məlidir ki, nəyə əsasən bunları yazıb. Fazıl Mustafa onun üçün mənbədirse, o zaman kim ona məhdudiyyət yarada bilməz. O və digərləri yaxşı deputat Moskvaya gələndə

Sabiq baş nazir və millət vəkili, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və bir neçə digər partiya rəhbərinin parlamentdə təmsil olunan Büyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının sədrleri ilə görüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

getmədiyi, həm də siyasi sferada tüğyan etdiyi üzə çıxdı. İçində qondarma professoru, siyaset bilicisi və başqa kateqoriyadan olanlar rəy yazaraq düşdüler Pənah bəyin üzərinə ki, bəs sən niye Milli Məclisde təmsil olunan menimlə və Qüdərət bəyle görüşmüsən? Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özüne sığıdır bulağın gözündən su içmək istəmir! Bu nə düşüncə,

üçün zəruri hesab etdiyim, vətəndaşımızın dərdinə az-çox mələhmə ola biləcək mövqeyi sərgiləyirəm. Ağlı insanlara bunun əlavə şifrəsini açmağa gərek var mı?

Bəs AXP Pənah Hüseyn sosial şəbəkədə təqnid olunmasını necə qarşılayıb?

Pənah bəyin açıqlamasından bəlli oldu ki, o, belə məsələlərə çox da önəm vermir. "Yeni Müsavat" a açıqlama-

növbədə parlament seçkilərindən səhbət gedir - məsələlərdən biri ola bilər. Amma bu, o demek deyil ki, hər şey 2020-ci ildə, yaxud ondan qabaq keçiriləcək sekiyə hesablanmalıdır. Texminən sentyabr ayından etibarən seki bloku şəklində teşkilatlanma barədə bizim partiyanın qərarını reallaşdırmağa çalışacaq. Amma bu, hələ sekiyələrdə iştirak etmək deyil".

Parlamentdə təmsil olunan partiyaların sədrleri ilə görüş səs-küyə səbəb oldu



Pənah Hüseyn: "Qeyri-rəsmi razılıq var ki, sentyabrın birinci yarısında toplanıq";
Fazıl Mustafa: "Burada səhbət hökumətlə əməkdaşlıqdan getmir ki..."

Bu müzakirələr zamanı P.Hüseynin hətta müxalifətlər tərefindən təqnid olunması, bəzi hallarda keşkin ifadələrin işlədilməsi deputat Fazıl Mustafanın sərt etirazına səbəb olub. F.Mustafa facebook şəbəkəsindəki şəxsi profilində yazıb: "Cümə günü keçmiş baş nazir Pənah Hüseyn telefonla arayaq bir neçə partiya sədrleri ilə birləkədə Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev, BAP sədri E.Musayev və AMİP sədri A.Əlizadə iştirak edəcək".

Daha sonra F.Mustafa bildirib ki, bütün mədəni siyasi və elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul edib və bir kafedə çay süfrəsi arxasında gilas mürəbbəsinin də müşayiəti ilə maraqlı müzakirə aparılib: "Yeni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi ölkəmizin daxil və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilat yarandı, nə kimsə-kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhine danişildi. Bir saatda iki çaynik çay istehlak edərək ayrıldı. Sonda Pənah bəy söylədi ki, bu qeyri-rəsmi səhbətləşmə barədə sosial şəbəkədə və metbuatda bilgi vermək istəyir, orada olan partiya sədrlerindən kimsə buna etiraz etmədi. Sonra Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içinde bilgi yazdı. Yeni burası qədər hər şey yolunda getdi. Bəs sonra nə oldu? O oldu ki, Azərbaycanda cəhəletin, nadanlığın, danabaşlığının yalnız dini sferada baş alıb

bu nə anlaysıb!"
BQB başçanı ardınca yazıb: "Başqa xalqlar deyirlər ki, siyasetçilərimiz bir araya gelib mədəni müzakirə aparsın, ölkənin problemlərindən çıxış yolları axtarsınlar, bunlar isə eksinə, deyirlər ki, niyə bir-birinə düşmən olmursunuz. Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətə dialoq aparmır. Bu cür xəste müxalifətliyin daşıyıcıları olan yerde bu müzakirə necə aparıla bilər? İnanın ki, bəndəniz iştir iqtidarda, iştir müxalifətə, iştir de siyasetdən uzaq fealiyyəti olan hər hansı bir azərbaycanlı görəndə həvəsə müzakirə aparıram ki, ölkəmizin gələcəyi üçün hamımız birləşdə nece hərəkət edə bilərik? Cahil, nadan iqtidarçı və ya müxalifətçi görəndə məyus oluram ki, birdən bunların sayı daha çox olar və ölkəmizin gələcəyini sağlam təməldə qurma arzularımız gerçəkləşməye bilər".

F.Mustafa ad çəkməsə də onları hədəfə alanlara xitab edib: "Düzsüzüzse, dürüstsüñzse, yalandan müxalifətçi donuna girib başınızı illər boyu boşuna gireləməyin, iqtidarlı-müxalifətli Azərbaycana bağlı insanların dialoqdan imtiyaz etməyin, ölkəmizi gözləyən xarici və daxili təhlükəyə qarşı vətəndaş feallığı göstərin, göstərməsəniz belə, azərbaycanlılar arasında barışmazlıq baryerlərini aradan qaldırmağa çalışınlara heç olmazsa mane olmayım. Milli Məclisde təmsil olunmağa gəldikdə isə, bir şey deyə bilərem ki, bütün platformalarda yalnız öz mövqeyimi - doğruluğuna emin olğum, milli maraqlarımız

sında bildirdi ki, bu prosesin davam etdirilməsinin tərəfdarıdır: "İşçi qrupu səviyyəsində müyyən temaslar var. Hər şey normal getsə, sentyabrın ilk yarısında yəqin ki, bir nəticə olar".

P.Hüseyn də F.Mustafanın fikirlərini təsdiqləyərək dedi ki, hər hansı qurumun, bloğun yaradılmasından səhbət getmir: "Bu, sadəcə, fikir mübadiləsidir, mövqelərin müyyənələşməsidir ki, görək bu barədə üst-üstə düşən məqamlar var mı? Sadəcə, təmaslardır. Eyni zamanda hesab edirəm ki, müyyən nəticələr de var. Bu müzakirələrin iştir təqnid, iştirənən təqdir olunmasının özü de bunu deməye imkan verir".

AXP rəhbəri onu sosial şəbəkədə təqnid edənlərdən xəbərsiz olduğunu vurğuladı: "Sözün doğrusu, mənə tanıdım, bildiyim siyasetçi, yaxud şərhçi, ya da bu istiqamətdə yازan hansısa jurnalıstan yazıçı tanış deyil. Facebook şəhifəsində insanlar öz fikrini ifade edir, bu da onların hüququndur, eger eədeb-ərkan çevrivesindərse... Mənəcə, insanlara öz fikrini ifadə etmələrini qadağan etmək düzgün deyil. Məsələyə münasibət bildirib-bildirməmək də konkret halda mənim öz hüququmdur. Hər halda, men Fazıl bəyin paylaşdığı yazı ilə bağlı da öz mövqeyimi ifadə etmişəm".

Keçirilən görüşlərin məqsəd-məqamına gəldikdə, P.Hüseyn qeyd etdi ki, burada sekiyədə iştirak edib-ətməmək müzakirə mövzusu deyil: "Ümumiyyətə, ölkədə daha ciddi dəyişikliklərə tələbat var. Mən hesab edirəm əlbettə ki, gözlenilən sekiyələr - təbii ki, ilk

Amma AXP sədri əlavə etdi ki, görüşdüyü partiyaların sədrleri ilə birəmənilə şəkildə hansısa bir blok, ittifaq yaradılması barədə müzakirə aparır. "Qeyri-rəsmi razılıq var ki, sentyabrın birinci yarısında toplanıq", – P.Hüseyn növbəti görüşlərin anonsunu bu şəkildə verdi.

BQB başçanı, deputat Fazıl Mustafa da "Yeni Müsavat" a dedi ki, görüşlərin davamı olacaq: "Biz vaxtılı hökumətlə İslahat sənədi təqdim etmişik. İndi onun üzərində də iş gedir. Görüşdə də bildirdik ki, siz bu işlərin lehine sənəd hazırlayırsınızsa, biz də qol çəkəcəyik. İslahatlar lazımdır. Daha bundan artıq ne dəstək verək? Vaxtılı BMM-de bir tədbir də oldu. İndi də təqribən həmin formatın davamı kimi keçirilən görüşlərdir. Ümumi şəkildə deyirik ki, İslahatlar üçün ne etmək lazımdır, hansı addımları atmaq lazımdır?"

F.Mustafa bu müzakirələrə qıçılıq münasibət bəsləyənlərə də cavab verdi: "Biri ilə dənişmə, digeri ilə müzakirə aparma, bəs onda kimlə dənişəq? Bu məsələləri Məclisde kim qaldıracaq?"

Deputat hesab edir ki, bu müzakirələr YAP-in iştirakı ilə də davam etdirilə bilər: "Əgər YAP razı olmasa bələ, biz həmimiz tərfədarı ki, Müsavat və digər partiyalar da müzakirələrə qoşulsun. Burada səhbət hökumətlə əməkdaşlıqdan getmir ki. Səhbət İslahatlardan gedir. Yeni necə edək ki, Azərbaycanda sadalanan İslahatlar həyata keçsin, vəssalam".

**□ E.PAŞASOV,
"Yeni Müsavat"**

Azərbaycan vəkilliyi 100 yaşında

Əkrəm Həsənov: "Məhkəmə hüquq islahatlarının başlanması vəkillərin də böyük rolu var"



İyulun 30-da Azərbaycanda vəkillər peşə bayramlarını qeyd ediblər. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2018-ci il 19 iyul tarixli qərarı ilə hər ilin bu günü Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü kimi qeyd olunur.

30 iyul tarixi təsadüfən seçilməyib. Mehəz həmin gün, 1919-cu ildə - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurası təşkil olunub. 100 yaşını qeyd edən Azərbaycan vəkilliyyinin durumu göz öndədir.

Vəkil Əkrəm Həsənov deyir ki, bu gün Azərbaycan vəkilliyyinin durumu daha yaxşı olmalı idi: "Bu gün Azərbaycanda xalqın əziziyət çəkdiyi məsələlərdən biri məhkəmə sistemindəki korupsiyadır. Vəkil bir qayda olaraq vətəndaşa korruptioner arasında vasitəçi kimi qəbul olunur. Əksər hallarda bu həqiqətə uyğun yanaşmadır. Ümumiyyətə, vətəndaşı aldadın, söz verən, işini düzəldəcəyən deyib pulunu alan, işi düzəltməyən peşə sahibi kimi tanır. 100 il əvvəl, Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski də vəkil olub. Onunla bizim aramızda yerlə-göy qədər fərq var. Çünkü 100 il əvvəlki məhkəmə sistemi Azərbaycanın bugünkü məhkəmə sistemindən daha ədalətli idi. Ona görə də normal vəkil fəaliyəti olub".

Vəkil deyir ki, 100 il ərzində Azərbaycan məhkəmə sistemi inkişaf etmək əvəzinə geriləyib: "Hətta SSRİ vaxtında məhkəmə sistemi dəha ədalətli olub. Bərbad məhkəmə sistemi olan yerdə normal vəkillikdən danişməq yersizdir. Vəkilələ həkimin peşəsi yaxındır. Hər ikisinin yanına insanlar problemlərinin çözülməsi ümidi ilə gelirlər. Hər ikisi savadlıdır, düzgün diaqnoz yoxdur, resept yazır, problemi həlli yoluunu göstərilərlər. Həkim pasiyentine 95 faiz təminat vere bilər ki, bu dərəmani işsən yaxşı olacaq. Vəkil işsə heç 1 faiz də qarantya vere bilmir. Çünkü məhkəmənin necə qərar veracəyi bilinmir. Belə olan halda on savadlı, ən dürüst vəkil belə cəmiyyətdə adekvat qəbul olunmur".

Əkrəm Həsənov deyir ki, vəkiliin işi-peşəsi dövlət qurumlarında olan problemlərə qarşı mübarizə aparmaqdır: "Bütün dünyada belədir. Azərbaycanda bu baxımdan durum pidsidir. Bu gün Azərbaycanda peşəkar, dürüst vəkillər var və onlar mövjud şərtlər daxilində ne bacarırlarsa, edirlər. Son vaxtlar məhkəmə hüquq islahatlarının başlanması vəkillərin, Vəkillər Kollegiyasının böyük rolu var".

Vəkilin sözlərinə görə, son 2 ildə vəkiliyədə və məhkəmə sisteminde az da olsa irəliləyişlər var: "100 illiyimizi ideal hüquqi dövlətə yaxın veziyətdə qeyd etməli idik. Bu gün dünyada müsalman ölkələri arasında hüquqi dövləti bərqrər edən ölkələr arasında Birləşmiş Ərəb Əmirliliklər ilk yerdədir. Monarxiya olsada, məhkəmələr müstəqil, ədalətli, savadlı qərarlar verirlər. 1919-20-ci illərdə həmin Ərəb Əmirliliklərinin ne gündə olduğu bəllidir. İndi işsə gelin baxaq, 100 ilə biz hara gelib çıxmışq?"

Əkrəm Həsənov vəkillərin sayının artmasının son nəticədə olaraq keyfiyyətə də təsiri olacağına inanır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC-yə açıqlamasında vəkiliyin sayından söz açıb. "Əgər keçən il bəzədə 920 vəkil vardı, bu il rəqəm 1500-ü ötür. Vəkiliyin inkişafı ilə əlaqədər dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırıldı. İndi biz çalışırıq ki, dövlət hesabına göstərilən hüquqi yardım formal olmasın, keyfiyyətli və insanların ürəyincə olsun. Biz çalışırıq ki, vətəndaşların şikayətlərinə operativ reaksiya verək. Əvvəller dövlət hesabına olan işlərə bir qrup vəkil çıxırdı, indi kollegiyanın hər bir üzvü bu işlərə çıxacaq. Bizim əsas məqsədimiz odur ki, Azərbaycanda hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edək. Bunun üçün də ucqar rayonlarda və vəkiliyin çəkilişməzini aradan qaldırmağa çalışacaq. Vəkiliyin inkişafı vətəndaşların hüququnu təmin etməyi yaxşılaşdıracaq. Vəkiliyin reyestri dərc olunub. Bəzi hallarda vəkiliyin etik davranış qaydalarına lazımi şəkildə əməl etmirlər. Biz də başa salırıq ki, qanunla qadağalar var bu sahədə. Vəkil, sərri təşkil edən məlumatlar yayılıb bilmez. Vəkiliyin bir çoxu demək olar ki, əksəriyyəti məhkəmə proseslərində mantiyasız çıxış edirdilər. Bu da birbaşa etik davranış qaydalarının pozuntusudur".

**□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"**



Qətranın idxalı haqda

Zamin HACI
 zaminhaci@gmail.com

Bu yaxınlarda milli mətbuatımızın neçənci ildöñümüse qeyd olundu, gec de olsa hörmətli jurnalistlərimizi töbrik edirəm. Xəzər mənzərəli evlər tikih onlara bağışlığı üçün hökumətə də minnətdər. Bax, elo son günlər denizdə batanları niyə görə bilirik? Hamisini yazırlar. Hələ dünən iki nəfər də neft emalı zavodunun yanındaki şürərin üstüne çıxıb intihar eləmək isteyirdi, bu haqda saytlarda məlumat getmişdi. Demək, bizim yazarlar tekce donizo nəzarət eləmər. İctimai nəzarət bizde çox güclüdür. Sözləşli, qabaqlar camaat körpülərə dirməsərdi, hökumət onları tikianlı möftüllər həsarlayıb her birinə polis postu ayırdı. (Körpü polisi adında ayrıca qurum vardır). İndi şiarlara çıxırlarsa, bəlkə Şürə Xüsusi Qoruma İdarəsi düzəldək? Camaat niyə evində, eşiində ölmək istəmir, anlaşılmır.

Xalqa çatdırılan dəyərli informasiyalardan biri də burdur ki, Azərbaycana getirilən polistirol sopolimeri idxal gömrük rüsumundan azad edilib. Vallah. Çox sevindirici xəbərdir. Sitat: "Qərara əsasən, polistirolun sopolimerinin A-B-A blok-sopolimeri idxal gömrük rüsumundan azad edilib. Qeyd edək ki, polistirol benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen alüminium xloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir. Polistirol ucuz böyük hecmli termoplastdır, yüksək bərkiliyi, yaxşı di- elektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiqə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütləde və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, şəmplama üsullarının tətbiqi ilə lazımi formaya salınır (APA)".

Maraqlansaq, görərək Ermənistanda nəinki polistirol sopolimeri gömrük rüsumundan azaddır, hətta etilen xloridlərin katalizatoru dielektrik xassəsindən məhrumdur! Bu da bir daha bizim ədalətli mübarizəmizin nəticəsi olaraq özünü göstərir.

Hələ bu harasıdır, dünən Nazirlər Kabinetimizin ("...tinin" yazanda bunun xalqın iradəsiyle formalaslığı o qədər görünür) qərariyla polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qətrənləri idxal gömrük rüsumundan azad edilib! Qətranın respublikamiza rüsumsuz girəməsi olduqca vacibdir. Gör nə qədər qaralanası əşyalar, yerlər, üzlər vardır. Qətran bizim iqtisadi-siyasi, sosial-mənəvi fealiyyətimizdə mühüm yer tutur. Düzdür, polimerlər əsasında alınan ilkin formalı ion-mübadilə qətrənlərinə nisbətən bizim polimerlər əsasında alınmayan son formasız ion qətrənlərinə ehtiyacımız daha çoxdur. Mənə belə gelir. Hər halda, düzünü hökumət, məmurlarımız yaxşı bilir. Ümid edək əhəngin də idxal rüsumu qaldırılsın. Həyat yalnız aq-qara rənglərdən ibarət deyildir.

Mövzu açılmışkən, bizde bir dövlət telekanalında aparılan yenidənqurma işləri, dəyişikliklər son günlər əsas müzakirə temalarından biridir. Deyir köhnə, naftalın iyi vərən aparıcıları, rayonlara komandirovkaya gedib bir şaqqa qoyun, motal pendiri, hindüşka ilə qaydan müxbirləri işdən qovur, gənc nəslə işe götürürler. Elə bir gün olmur oradakı inqilabi dəyişikliklər haqda nəsə xəbər, şərh, intervü, reportaj, araştırma, roman, drama, kinossenari oxumaq. (Bu da çox maraqlıdır, 30 ildir bizim media özü haqda xəbərləri camaata çatdırır. İnşallah, gələn 30 il də camaatın haqqında xəbərlər verərək). Hətta xaricdən azərbaycanlılar kanaldakı dəyişikliyi səs verir, sevinirlər, bir neçəsi hüdudsuş şənlənib Eyfel qülləsində Sena çayına yixilmişdir.

Uzun sözün qisası, bütün bu xəbərlər məndə maraqlı oydular, dedim baxım görüm hansı yeniliklər yaranmışdır. Girdim kanalın saytına. Doğrudan da, deyilən qədər varmış. Misal üçün, bizdə qabaqlar hansısa çoban yaylağın dan xəbəri necə çəkirdilər? Quzu mələyir, tütək üfürən, nehrə yelləyen, nə bilim, qurbasan oradan çıxır, dayça beləde oynaqlayı... İndi isə yaylağı dronla çekib göstərirdilər! Nə qədər yenilik! O cümlədən, herbi vətənpərvərlik vərilişinin formatını, dizaynını çox bəyəndim. Kostyumlu kişi-lər meşədə palatkada müharibə temasında danışıldır.

Bircə musiqinin çoxluğununu anlamadım, çünkü xəbərlərdən siyasi-ictimai tok-şoulara qədər hamısı musiqili idi. Hətta xəbərlərin diktoru arada durub studiyada yallı getdi. Yəqin bu da islahatın tərkib hissəsidir.

Hər ölkənin əhalisinin sayı, doğum və ölüm faizi, bütövlükdə demografik göstəricilər onun üçün müümən önem daşıyır. Ən azından, genofondun hanıslı vəziyyətdə olduğunu müəyyən eləmək, əmək qabiliyyəti əhalinin sayını, bütövlükdə əhalinin qocalıq-qocalmadığını aşkar çıxarmaq baxımdan bu göstəricilər daima diqqət mərkəzində saxlanılır.

Demoqrafik faktor söz-süz ki, həm də milli təhlükəsizlik amilidir. Çünkü silahlı qüvvələrin komplektləşdirilməsi müstəsna olaraq əhalinin cavan və orta yaşlı kişi təbəqəsi hesabına formalasılır. Bu xüsusda işğalçı Ermənistanda vəziyyət kritik cizgiyə yaxınlaşmaqdadır. Bunu erməni rəsmiləri də etiraf edirlər.

"1991-ci ildən indiyədək Ermənistən əhalisinin artımı 430 min nəfər olub. Əgər ölkədən köç olmasaydı, bizindi tamamilə məqbul demografik göstəricilərə malik bir ölkə idik".

"Yeni Müsavat" xəbər verir ki, bu barədə Novostink.ru erməni portalına müsahibəsində Ermənistən Əmək və Sosial Məsələlər Nazirliyinin Demografiya Şöbəsinin reisi Artak Markosyan deyib.

"Nəticə etibarilə bu gün biz o xəttə yaxınlaşmışıq ki, artıq ailə qurmaq yaşına 90-ci illərin nəslə daxil olur və bu nəsil 80-ci illərdə doğulanlarla müqayisədə 41% azdır. Bura son 27 ilin miqrasiyasını da əlavə eləsək, demografik planda mənzərə aydın olur: doğum və ölümle bağlı bizi çox çətin zamanlar gözləyir", - deyə idarə rəisi xəbərdarlıq edib.

Sözünə davam edən Markosyan söyləyib: "Qonşu Gürcüstanda da vəziyyət yaxşı deyil - hansı ki, 2000-2007-ci illərdə de-populyasiya (əhalinin azalması, nəslin tükənməsi - "YM") problemi yaşamışdı. Arada situasiya bir qədər yaxşılaşsa da, son illər Gürcüstanda doğum faizi yenidən kəskin azalıb. Bu isə ölüm səviyyəsinin artması ilə müşayiət olunur".

Erməni ekspertin deyərləndirməsinə görə, hazırda insan resursları baxımından



Ermənistən demografik felaket astanasında - qurtuluş Qarabağdan keçir

İşğalçı ölkənin əhalisi sürətlə azalır; nazirlik rəsmisi BMT-yə istinadla şok rəqəmlər açıqladı; Ermənistən ermənilərsiz qala bilər...

Ermənistən müharibə vəziyyətində olduğu Azərbaycanla müqayisədə olduqca ra bilməyib. Özü də gedənə ugursuz bir durumdadır. lər bir qayda olaraq, repro-Azərbaycan əhalisinin 10 milyon olması barədə rəsmi əhalidir və onların mütləq rəqəmi şübhə altına alan (!?) duktiv, çəqinmişçi yaşda olan əksəriyyəti geri dönmür.

- "YM") Markosyan bildirib Yeri gəlmışkən, demografik problemin təzahüründür ki, Ermənistənə sağlam olməyən gənclər də sağlam adı ilə hərbi xidmətə göndəriliir. Təsadüfi deyil ki, Ermənistən Müdafiə Nazirliyinin "Qaynar xətti"nə zəng edən əsgər valideynlərinin əksəriyyəti övladlarının yetərincə yaxşı tibbi müayinədən keçirilmədiyindən şikayət edir. lər.

"Ermənistənla düşmən münasibətdə olan başqa bir qonşunun - Türkiyənin əhalisi isə hazırda 82 milyondur və BMT-nin hesablamaşaları "Qaynar xətti"nə zəng edən əsgər valideynlərinin əksəriyyəti övladlarının yetərincə yaxşı tibbi müayinədən keçirilmədiyindən şikayet edir-milyon təşkil edəcək. Azərbaycanın əhalisi 11 milyon, Bunu jurnalistlərə açıq-iranın əhalisi 103 milyon lamasında Ermənistən Müdafiə Nazirliyinin İnsan Haqları Mərkəzinin rəisi polkovnik Alik Avetisyan ki isə 3 milyon nəfərədək deyib. O, orduya çağırışla azalacaq", - deyə sonda o, hərbi xidmətə yararlılıq katəqoriyasına aid olduğu bilir. Polkovnik vətəndaşların yoxlamalar zamanı çatışılarda olan əsl xəstəliklər yerinə daha yüngül xəstəliklərin göstərilməsin- dən şikayət etdiklərini bildi-

Lakin bütün bunlar səbəb yox, nəticələrdir. Səbəb isə əlbəttə ki, Azərbaycanla davam edən müharibə vəziyyəti, həlli uzanan Dağlıq Qarabağ konflikti və bundan dolayı blokada rejimi və işgalçı ölkənin iqtisadi inkişafdan qalmasıdır. Yoxsa ki, hesabla Paşinyan iqtidarı dönməndə əhalinin güzərəni yaxşılaşmalı idi.

Göründüyü kimi, həkimiyət dəyişsə də, ölkənin köklü problemləri yerində qalır. Başqa sözə, Ermənistən öz əhalisinin kəskin azalmasına - de-populyasiya - təqdimdən 18 min şikalı deyər. O, cari ildə əsgər valiyyətindən 18 min şikalı deyər. Özü də gedənə ugursuz bir durumdadır. lər bir qayda olaraq, repro-yib. Lakin bütün bunlar səbəb yox, nəticələrdir. Səbəb isə əlbəttə ki, Azərbaycanla davam edən müharibə vəziyyəti, həlli uzanan Dağlıq Qarabağ konflikti və bundan dolayı blokada rejimi və işgalçı ölkənin iqtisadi inkişafdan qalmasıdır. Yoxsa ki, hesabla Paşinyan iqtidarı dönməndə əhalinin güzərəni yaxşılaşmalı idi.

□ "Yeni Müsavat"ın analitik xidməti

ATÖT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya Dağılıq Qarabağ üzrə kuratorunu dəyişməyə hazırlaşır. "Kommersant"ın yazdığınına görə, Rusiya XİN-də Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındaki digər münaqişələrlə məşğul olan diplomat dəyişir.

Rusiya nəşri bildirib ki, indiyədək münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasın Federasiya Şurasının üzvlüyüne namized gedərilib. Onun yerini kimin tu-



Rusyanın Qarabağ üzrə yeni kurator olacaq diplomatı haqqda ziddiyətli fikirlər

Moskvanın İrevandakı keçmiş səfiri İvan Volinkin ermənipərəstdir, yoxsa... - ekspertlərimiz danışır


tacağı isə faktiki olaraq müyyənləşib. Belə ki, XİN-də yüksək posta hazırlıq üç nəferin namizədiyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri, Rusyanın Ermənistandakı keçmiş səfiri İvan Volinkindir.

60 yaşlı Volinkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusyanın ABŞ, Yuqoslaviya, Gürcüstan, Serbiya və Montenegro, Makedoniyadakı səfirliklərində işleyib. 2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Qeyd edək ki, İ.Volinkin Ermənistanda səfir olduğu döndəmədə İrevanda anti-Rusiya meylleri nəzərəçarpan dərəcədə artmışdır. Hetta Rusiya eleyhinə aksiyalar səfirliliyin qarşısında keçirilmişdi və diplomatik nümayändilik yumurta "atəş"nə meruz qalmışdı. Ermənilər Volinkinin fealiyyətdində nərazılıqlarını gizlətmirdilər.

Diplomat erməni jurnalistlərin naqolay suallarına verdiyi cavabları ilə də ermənilərde nifret qazanmışdı. O, "siz Rusyanın Azerbaycana silah satması ilə bağlı sənədləri mənə göstərə bilərsinizmi? Yeri gəlmışken, Rusiya Ermənistana da satır" cavabını verməklə erməniləri şoka salmışdı. Jurnalistlərin "Azerbaycan tərəfi cəbhədə atəşkəsi pozur" iddiasına cavabında isə səfir "Mən Azerbaycanın yerine cavabdeh deyiləm" söyləmişdi və bu, uzun müddət müzakirə mövzusu oldu. Hələlik Qarabağla bağlı yeni kurator təsdiqlənməyib. Amma Volinkinin namizədiyi keçərsə, o halda problemin həllində hansı yeniliklərin olacağını araşdırmaq istədik.

Səbiq xarici işlər naziri Tofig Zülfüqarov "Yeni Müsavat" a bildirdi ki, Volinkini yanından tanırırm. Ancaq bununla belə, bəzi düşüncələrini bölüşdü: "Bu siyaseti müyyənləşdi-



rənər təbii ki, yuxarıda olan insanlar - prezident, nazir və Prezident Aparatındaki müşavir-lərdir. Amma mütəmadi şəkildə məruzə etmek kuratorun üzəri-nə düşür".

Eks-nazir Volinkinin ermənilər üçün çalışacağı barədə ehtimalları bölüşmür: "Mənim bildiyimə göre, o vaxt ermənilər ondan çox narazı idilər. Hetta səfirliliyin qarşısında etirazlar olub, Paşinyanın gelişindən sonra bir neçə dəfə problemlər yaşındı. Rusyanın Qarabağ siyaseti əvvəlki kimi qalacaq, onun ciddi şəkildə dəyişəcəyini göz-ləmirməm. İstisna etmirem ki, Azerbaycan tərəfinin də əsas məqsədi - əger bundan qabaq əlaqələr olmayıbsa - bu məsələni onuna müzakirə etməkdir. Dövletin siyasetində ciddi dəyişiklik gözləmirəm. Amma şəxsi münasibətlərin olması da çox vacibdir. Onun Ermenistanda səfir işləməsinə çox da önmə vermək düzgün olmaz. Çünkü o, Rusyanın siyasetini həyata keçirirdi. Bu mənada onun ermənipərəst adlandırılmasını düz-gün sayıram".

Politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, Rusiya Xarici İşlər Nazirliyindən baş vermesi gözlənilən dəyişiklik Qriqori Karasının təqaüdə çıxmazı ilə bağlıdır: "Rusya xarici işlər nazirinin müavini Qriqori Karasının kurasiyasında olması Rusiya Xarici İşlər Nazirliyinin strukturu-na bağlı olan bir məsələdir: "Karasın müstəqil qərar qəbul etmək səlahiyyətində olan bir şəxs deyil və bu prosesde ölkəsinin mövqeyini və maraqlarını ifadə edir. Eyni fealiyyəti də təyin olunacağı təqdirdə Volinkin həyata keçirəcək".

E.Mirzəbəyli əlavə etdi ki, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışçılar prosesinin xarici işlər nazirinin müavini Qriqori Karasının kurasiyasında olması Rusiya Xarici İşlər Nazirliyinin strukturuna bağlı olan bir məsələdir: "Karasın müstəqil qərar qəbul etmək səlahiyyətində olan bir şəxs deyil və bu prosesde ölkəsinin mövqeyini və maraqlarını ifadə edir. Eyni fealiyyəti də təyin olunacağı təqdirdə Volinkin həyata keçirəcək".

Rusya Xarici İşlər Nazirli-nin müavini Qriqori Karasını isə postda İvan Volinkinin əvəz edəcəyi gözlənilir. Məlum olduğunu, Volinkin 2007-ci ildə Gürcüstan ərazisində casusluq fealiyyətində ittihəm oluna-

yinde keçmiş sovet respublikalarındaki münaqişələrlə, o cümlədən Dağılıq Qarabağ münaqişəsi məşğul olan diplomat Qriqori Karasın Rusyanın Ermənistandakı keçmiş səfiri İvan Volinkinle əvəz ediləcək. Bu faktın özü də göstərir ki, Kreml Dağılıq Qarabağ münaqişəsinin həllinə hansı baxış bucağından yanaşır".

Bu fikirləri isə "Atlas" Araşdırımlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat" a söylədi.

Namizədiyi irəli sürürlən diplomatla bağlı narahatlığını

Adamlar sanki dənizə dincəlməyə yox, səngərdə döyüşə gedirlər

Xalid KAZIMLI

Pirsaqi cimərliyində dənizdə batan dörd dost gəncin faciəsi türk dağlayan türdəndir. Təkcə ona görə ki, onlardan biri iki gün evvel evlənibmiş, ikisi də nişanlımış... Bunun özü başqa bir faciədir.

Heç demə, onlar bir kənddə doğulub-böyüyən yeddi oğlan, yeddi oğul (hərəsi bir ailənin övladı) imişlər, üçü xilas olub, dördü xilas ola bilməyib.

İndi nə yazsaq, nə danışsaq - hamısı boş.

"Ehtiyatlı olmalıdır, üzə bilmirlərse, dərinə getməməli idilər"; "Aidiyyəti qurumlar oraya "çimmək qadağandır" ləvhəsi vurmaliydi"; "Qədərləri, qismətləri beleymiş, olacaq çare yoxdur" və s. bu kimi sözlər heç kimə təselli deyil. Olan oldu. Dörd gənc ömrü yarıda qırıldı. Halbuki onlar "ölümün qaşa göz arasında olduğunu" yaddan çıxma-sayıdilar...

Bir onlar deyil, dəniz-çimərlik mövsümü başlayandan elə bir həftə olmur ki, dənizdə 3-4 adam batmasın. İnsanlar sanki dənizə dincəlməyə yox, cəbhə xəttinə döyüşə gedir-lər və itki vermələri qaçılmalıdır.

Azı 50 ildir belədir - hər yay fəslində 30-40 aileye bu cür bədbəxtlik üz verir - əzizləri dənizdə batır, həyatları qaralır.

Əsas səbəb nədir? Üzə bilməməkmi? Adamın ağıllına birinci bu gəlir.

Ancaq deyilənə görə, dənizdə batanların çoxu məhz üzə bilənlərdir, sadəcə, onlar güclərini düzgün hesablamırlar, dərinə və uzağa gedir, qayıtmaga gücləri çatır, təngnəfəs olur, bir dəfə ehtiyatsız nəfəs alanda nəfəs borusuna su gedir ve boğulurlar.

Qrup şeklinde dənizə gedən gənclərin arasında çox zaman ya itki olur, ya da onları son anda xilasedicilər qurtarır. Çünkü bu cür gənclər bir-birini qızışdırır, daha uzağa üzüb gəlməkdən mərc qoşular. Biri "ilan yere qədər üzüb gələrəm" deyə iddia irəli sürəndə, o biri dərhal "üzməyəni... " deyə sözüş qoyur ve ox yaxdan çıxır.

Azə�lı uşaqların nəzarətsiz buraxılması da faciəyə "gəl bəri" demək mənası verir. Dəniz kənarından tez-tez məsuliyyətsiz valideynlərin bağlılığı gəlir. Hələ bu nəzarətsiz uşaqların çoxu başqaları tərəfindən vaxtında xilas edilir, yoxsa dənizdə batanlar birə beş olar.

İçkili halda, məsuliyyət hissini tam itirmiş şəkildə suya gırınlərin də qara xəbəri tez-tez gəlir.

Bunu qəzavü-qədər məsəlesi adlandırmaq olmaz. Bu cür faciələr insan məsuliyyətsizliyinin, cahilliyyinin əsəridir.

Özünə güvənmək yaxşı şeydir, amma o, məsuliyyət hissinə tabe olmalıdır. Adam mütləq başına gələ biləcək variantları götür-qoy edə bilmək qabiliyyətinə malik olmalıdır. Bundan ötrü dərin analitik təfəkkürə də ehtiyac yoxdur. Sadəcə, bilmək lazımdır ki, bəzi situasiyalarda iradən və gücün yetəri olmaya bilər. Ona görə də həmin situasiyalara düşməmək gərəkdir.

Avtomobilini həmişə sürət həddi daxilində sürən, yol hərəkəti qaydalarına riayət edən 60-65 yaşlı sürücülər var, 40 ildir maşın sürürlər, ne bir dəfə maşın vurublar, ne də vurdurlar. Amma sükan arxasına dünən oturan, qayda-qanunlara məhəl qoymayan, hətta onların nəden ibarət olduğunu bilməyen gənclər isə beş dəfə özlərinin yaratdığı qəza situasiyasiından çıxırlar, iki dəfə qəza törədərək çıxırlar, cəmi bir dəfə isə o situasiyadan çıxa bilmirlər, faciə olur. İndi bu da tale, qismət işidirmi? Axi sen qəza situasiyalına niyə xroniki olaraq düşürsən ki, bir dəfə də çıxa bilməyəsən?

Sabah o, 60 yaşlı, ehtiyatlı sürücü bu kimi hərəkətlər eləsə, həmin faciə onun da başına gələcək. Demək, bu tale məsəlesi deyil, insanın özünün seçdiyi aqibətdir.

Atalar nəhaq yerə demeyib: "Ehtiyat igidin yaraşığıdır". İnsan hara gedir-getsin, ne iş tutur-tutsun, mütləq ehtiyatlı olmalıdır. Fəhlə coxmərtəbəli binanın inşaatında çalışanda da, sürücü sükan arxasına oturub yola çıxanda da, dincəmək fikrində olan gənc dənizə çimməyə gedəndə də, hətta yüz ilin sirk ustası kəndirbazlıq edəndə də mütləq ehtiyatlı olmalıdır, öz gücünü, bacarığını düzgün qiymətləndirməlidir.

Yoxsa bütün əks hallarda faciə qaçılmalıdır. Təhlükəsizlik texnikası bu kimi hallar üçündür.

□ E.PASASOV,
"Yeni Müsavat"

Cimərlik mövsümü başlayandan statistikaya nəzər salsaq görərik ki, orta həsabla Xəzər dənizi Bakıda hər gün bir can alıb. Bəzi günler var ki, Xəzər bir canla da kifayətlənməyib, bir neçə ailəyə faciə yaşadıb. İyulun 28-i də həmin günlərdən biridir.

Artıq neçə gündür ki, sosial şəbəkələrdə, cəmiyyətdə Xəzər dənizində batan 4 dəstdən danışılır. Onların gənc, nişanlı olduqları halda vaxtsız ölümləri eşidənləri xeyli meyus edir.

Qısaca xatırladaq ki, iyulun 28-də Pirşağı cimərliyindən bir qədər yuxarıda 4 nəfər eyni anda batıb. Onlar Sabuncu rayonu Kürdəxanı kənd sahilələri - 1992-ci il təvəllüdüllü Əli Cavadov, 1991-ci il təvəllüdüllü Murad Əzizov, 1991-ci il təvəllüdüllü Kamran Hacıquliyev və Balababa Babayevdir. Məlumatlarda bildirilir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girdi. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb.

Yuxarıda qeyd etdiyimiz şəxslər burulğandan qurtula bilməyiblər. Digər 4 nəfər isə xilas edilib. Mərhumlardan ikisi nişanlı olub, bir nefərin isə 2 gün evvel toyu olubmuş. Həmin şəxslərin nəzarətsiz cimərlikdə boğulduğu bildirildi. Qeyd edildi ki, həmin ərazi çimmək üçün uyğun deyil və buna görə də orada hansısa nəzarət təşkil edilməyib.

"Yeni Müsavat"ın reportor qrupu olaraq biz də gənclərin batdığı əraziyə yollanıb, oradakı mənzərənin əyani şahidi olduq.

Öyrəndik ki, gənclərin batdığı ərazi Pirşağı cimərliyi ilə Kürdəxanı cimərliyinin arasında yerləşir. Əraziyə çatana qədər Fövqələdə Hallar Nəzirliyinin əməkdaşları tərəfindən nəzarət edilen bir neçə cimərliyə rast gəldik. Həmin cimərliklərdə xüsusi nişanlar vurulub, əraziyə nəzarət edilir. Lakin Pirşağı cimərliyindən üzü Kürdəxanı tərəfə getdikcə nəzarət zəifləyir və sonda nəzarətsiz ərazilərə rast gəlinir.

Daha çox Kürdəxanı yaxın olan bu ərazidə elə qeyd etdiyimiz kəndin camaati istirahət edir. Ərazi nəzarətsiz olsa da, yiyəsiz də deyil. Belə ki, 4 dostun batıldığı yerin adı "Əkbər" ailəvi istirahət mərkəzidir. Ərazidə sıñq-sökük taxtalardan yerlər düzəldilib. Objeqtə nəzarəti isə Valeh adlı şəxs edir.

Valeh səhbətimiz zamanı o bildirdi ki, objeqt Nəsimi müəllim deyilən şəxsə aiddir. Nəsimi müəllim öz atası Əkbərin adını bu objeqtə verib. Hadisə gününə gəlince isə Valeh aşağıdakıl-

"Toy çadırını sökməmiş, yas çadırını qurdugoo..."

Xəzərin uddugu 4 dostun aqı hekayəsi

Əməkdaşımızın faciənin yaşandığı məkanla bağlı ilginc qeydləri; burada heç bir təhlükəsizlik tədbiri nəzərə alınmayıb...



başladılar. Bir qədər futbol üçün onunla görüşə bilmədik. Velehle səhbət etdiyikdən qalxdı ki, dənizdə batan var. sonra gənclərin batlığı yere Baxdim ki, az önce gələn qədər getdik. Sahildə bir qayıq var idi. Lakin qayığın nə motoru, nə də avarları mövcud idi. Yeni əger kimse batırsa, bu qayıqla kömək etmək istəyən olarsa, onun dənizdə hərəkət etməsi üçün heç bir imkan yoxdur. Bundan əlavə, obyektin ərazisində natəmizlik də hökm sürür. Əraziyə gedən yol da bərbad vəziyyətdə olduğu üçün çox az adam "Əkbər" ailəvi istirahət mərkəzine qədər gedib çıxa bilir...

Ərazidən bir qədər kənar da səhbət etdiyimiz Kürdəxanı sahiləri bildirdilər ki, bu yerlərin satılmasının günahkarı bələdiyyədir: "Bələdiyyə bu əraziləri objeqt halında insanlara paylayıb. Ancaq heç bir nəzarət yoxdur. Camaat burası ələcəsizliqdan gəlir. Çünkü

ləri söylədi: "Hadisədən önsəfariş verib, objeqtin arxa cə bura 8 nəfər gəldi. Yemek hissəsində futbol oynamadıq"

diger yerlərin hamısı hasarlanıb, stolun da qiyməti 15-20 manatdan başlayır. Burada isə pul almırlar. Çay getirib, yalnız onun pulunu istəyirlər. Ona görə də maddi imkanı zəif olanlar məcburiyyətdən bu əraziyə yollanırlar".

Kürdəxanı sakini Sənubər Ağayeva bildirdi ki, 2 gündür kənd yas içərisindədir: "Balababa Babayevin hadisədən 2 gün önce toyu olmuşdu. Toyda bütün kənd camaati iştirak etmişdi. Gözəl də toy keçdi. Onun üçün iki çadır qurmuşdular. Heç toy çadırını söküb qurtarmamış, eyni yerdə yas çadırı quruldu. Çok ağırlı hadisədir. Kənd camaati hələ de hadisənin təsirindən çıxmayıb. Hadisə günü külək güclü idi. Ancaq gilavar əsmirdi. Adətən burada gilavar olanda camaat dənizə gelmir. Həmin günü isə güclü xəzri əsirdi. Dostların hamısı kasib ailənin övladları idi. Muradın atası toylardada qab yuyub, onu böyüdüb boyabaşa çatdırılmışdı. Atası da kasib adamdır. Özündən başqa bir qardaşı, bir de bacısı var. Əlinin isə atası rəhmətə gedib. Anası min bir əziyyətlə onu böyütmişdə. Özündən başqa bir bacısı var. Kamranın da atası taksi sürücüsüdür. Ailesini halal zəhməti ilə dolandırır. Bu gün Muradla Kamranın meyitləri tapıldı. İkisini də valideyni ayın 28-dən dənizin qıraqından getmirdilər. Elə burada oturub ağlayırdılar".

Xəzər sahilərində istirahətdə olanlar deyirlər ki, hadisə baş verən gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərqi küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarında belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adı günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin eks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar. Biz reportajı hazırlayan zaman da dənizdə gilavar küləyi əsirdi. Lakin buna baxmayaraq, "Əkbər" ailəvi istirahət mərkəzi adlanan yerdə 3 dost dənizdə cimirdi. Onlara isə nəzarət edən yox idi...

Əli RAİS,
"Yeni Müsavat"
Fotoş müəllifindir

Azərbaycanda aqrar sahə dövlətin neft asılılığından qurtulmaq üçün prioritet seçdiyi əsas sahədir. Rəsmi məlumatlara əsasən, bu sahəyə en müxtəlif istiqamətlərde dövlət dəstəyi göstərilir. Bu baxımdan ölkədə kənd təsərrüfatında çalışıb, istehsalla məşğul olmaq istəyənlər üçün hansı güzəştlərin tətbiq edildiyi, dövlətin hansı dəstək mexanizmlərindən yararlanmağın mümkün olduğu maraqlıdır.

Azərbaycanda fermer təsərrüfatı qurub, fəaliyyət göstərmək istəyən dövlətdən nələr elədə edə bilər?

Qeyd edək ki, bu gün Azərbaycanda bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatı



Azərbaycanda fermer dövlətdən bu dəstəyi alacaq

Nazirlik rəsmisi: "Dövlətin köməyi bir neçə istiqamətlidir"

məhsullarının email sahəsində çalışanlar üçün fərqli dəstək tədbirləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi İformasiya Təminatı Şöbəsinin müdürü Vüqar Hüseynovun "Yeni Müsavat" a verdiyi məlumatə görə, Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi kifayət qədər geniş və çoxşəxlidir: "Dövlət müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalını subsidiyalasdırır, kənd təsərrüfatı və damazlıq heyvan satışı zamanı fermere böyük həcmində güzəşt tətbiq edir.

Eyni qaydada gübərə təminatında da ciddi güzəşt mexanizmi mövcuddur. Fermer, məsələn, taxıl əkmək istəyirsə, bu zaman hər hektar əkin sahəsinə görə dövlət yanacaq və motor yağılarına, eləcə də bugda əkininə görə ümumilikdə 90 manat subsidiya verir. Kənd təsərrüfatı texnikasının alış zəmanı dövlət dəyərin 40 faizini bağışlayır. Fermer cəmi 20 faizi həcmində ilkin ödəniş etməklə texnikanın sahibi olur, qalan 40 faiz məbləğ isə 60 aya bərabər şəkildə bölündür. 60 ay ərzində məbləğin əsas hissəsini fermer, faizlərini isə dövlət ödəyir. 40 faizlə güzəşt tətbiq olunduğu kənd təsərrüfatı texnikasının siyahısı bu il genişləndirilib, artıq buraya təkcə kombayn, traktor və qoşqu avadanlıqları deyil, ilkin emal avadanlıqları, suvarma sistemləri və soyuducu anbar avadanlıqları da daxil edilib".

Taxıldan əlavə, çəltik, pambıq, tütün əkenlər satıcıları mehsula görə də dövlətdən subsidiya alırlar. Bundan əlavə, kənd təsərrüfatı istehsalçı istifadə etdiyi mineral gübərə, pestisid və biohumus alarken də dövlətdən dəstək görür. Bele ki, prezident sərəncamına əsasən hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan mineral gübərə

lərin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və coxillik əkmələrə görə mineral gübərələrin və bihumusun satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğində müəyyən edilib.

Heyvandarlıqla məşğul olmaq istəyənlər üçün dəstək tədbirləri nəzərdə tutulur. V.Hüseynov deyir ki, ölkədə heyvandarlığın inkişafı, damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə daha geniş dəstək mexanizmi mövcuddur: "Bu ildən başlayaraq fermer damazlıq heyvan alarkən, məbləğin 60 faizini dövlət ödəyir. Əvvəller bu rəqəm 50 faiz idi. Yəni bir fermer dəyərin 25 faizini ilkin ödəniş etməklə damazlıq heyvan sahibi ola bilir. Məbləğin 60 faizini dövlət bağışlayır, qalan 15 faiz isə maksimum üç il müddətində kredit şəklində ödənilir. Bu mexanizm fermerlərə cins tərkibi təmiz heyvanlardan ibarək təsərrüfat qurmaq üçün ən əlverişli şərait yaratmış olur. Analoji dövlət dəstəyi baramaçlıq sahəsində də mövcuddur. Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalasdırılır. İpək-qurdum kümçülərə pulsuz verili, yem bazasının yaradılması məqsədilə Çindən getirilmiş 3,5 milyon ədəd tut tingi fermerlərə pulsuz paylanması. Kümçülər istehsal etdikləri yaş baramanı kilogramı 4 manatdan "Azərləpək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq her kilogram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumiylə fermer təhvil verdiyi her kilogram yaş baramanın

əvəzində 9 manat alır. Dövlətin baramaçlığı tam şəkildə dəstekləməsi bu sahəyə mərağı ciddi şəkildə artırıb". Heyvandarlıqla məşğul olan fermerlər sünə mayalanma yolu ilə cins heyvanlardan elə etdikləri hər baş buzova görə dövlətdən 100 manat subsidiya elədə edirlər. Ari saxlayan fermerlər isə hər arı ailəsinə görə 10 manat alır. Bu məqsədə yaradılmış komissiyanın qərarına əsasən 2019-cu ilde arıcılıqla məşğul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödəniləcək. Azərbaycanda hemçinin istehsal edilərkən fermerlərə satılan 1 və 2-ci reproduksiyalı toxum və tinglər üçün də subsidiya ödənilir. Bu subsidiya satılan toxum və tingin dəyərinin 30-40 faizi həcmindədir. Ötən il 318 belə istehsalçıya 7,7 milyon manat subsidiya verilib.

Dövlət tərəfindən aqrar istehsalçıları üçün kredit güzəştləri de nəzərdə tutulur: "Aqrar fəaliyyətin stimullaşdırılması məqsədilə dövlət tərəfindən fermerlərə maksimum 7 faiz olmaqla güzəştli kreditlər verilir. Təsərrüfat fəaliyyətini genişləndirmek istəyən fermerlər güzəştli kreditdən yararlanmaq üçün müvəkkil banklara müraciət edə bilərlər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkışaf Agentliyi (AKIA) tərəfindən bu ilin I yarısında 328 fermerə 11,35 milyon manat güzəştli nağd pul krediti ayrılib, 391 nəfər isə ümumi dəyəri 70,7 milyon manat olan 1432 ədəd kənd təsərrüfatı texnikası satılıb. Texnika alan fermerlərin evezindən AKIA tərəfindən təchizatçırlara 27,1 milyon manat vəsait subsidiya kimi köçürüüb, texnika alış üçün 236 fermerə 12,67 milyon manat

məbləğində güzəştli kredit ayırlıb".

Qeyri-neft məhsullarının ixracının təsviqi ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 1 mart 2016-cı il tarixli Fermanına əsasən Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesinde istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının deyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təsviqi ödənilir. Ödənilən ixrac təsviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir. Kənd təsərrüfatı məhsullarının ixracatçıları da bu imkan dan yararlanmaqdalar.

Azərbaycanda həmçinin 2001-ci ildən bəri kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunub. Bundan əlavə, ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti ilə məşğul olan sahibkarlar tərəfindən satışı zamanı ƏDV-ya yalnız həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındaki fərq, yəni ticarət elavası cəlb olunur.

Nəhayət, dövlət uzun illərdən bəri yubanan, aqrar istehsalçıları üçün çox vacib olan bir məsələni də həll etmək üzərdir. Bu, aqrar siğorta mexanizminin tətbiqidir. KTN tərəfindən Türkiye təcrübəsi əsasında hazırlanın "Aqrar siğorta haqqında" Qanun Milli Məclisde birinci oxunuşda müzakirə olunaraq qəbul edilib.

□ **Dünya SAKIT, "Yeni Müsavat"**

Beş ölkənin neft projesi - bazara nəzarət dəyişəcəkmi?

İlham Şaban: "Bu ölkələrin maraqları nə zaman üst-üstə düşüb ki?..."



İran, Türkiye, Rusiya, Çin və Hindistan neft bazarına nəzarət etmək üçün yeni birləşmə yaradır. Bu barədə məlumat Tehran Ticarət Palatasının enerji komissiyasının rəhbəri Rza Pedidər çıxış edib.

O, Beynəlxalq Enerji Agentliyinin neft bazarı və ölkənin iqtisadi vəziyyəti ilə bağlı nəşr etdiyi hesabatında İran, Türkiye, Rusiya, Çin və Hindistanın neft bazarına nəzarət etmək üçün yeni birləşmə yaradmağa başladıqlarını və dünya neft bazarında yeni iqtisadi halqanın formalşadığını qeyd edib. Bildirib ki, BP-nin cari il üzrə qlobal enerjinin vəziyyəti ilə bağlı məlumatlarına görə, qalıq yanacaq növləri qlobal enerji istehlakının 84,7 faizini təşkil edir. ABŞ isə neft, təbii qaz və kömür istehsalına görə dünyada birincidir. "Beynəlxalq tədqiqatlar göstərir ki, Birləşmiş Ştatlar, Rusiya və İran dünyanın əsas yanacaq istehsalçılarından. Bu zaman Yaxın Şərqi digər ölkələri dünya onluğuna bele daxil deyillər".

Çinin də neft istehsalına görə yaxşı mövqədə qərarlaşdığını deyən R.Pedidər qeyd edib ki, ABŞ bu il ən böyük təbii qaz istehsalçısına çevrilib. Kanada, Çin və Norveç isə qlobal enerji istehsalçısının ilk onluğunda qərarlaşıb.


Beş ölkənin birgə fəaliyyəti dünya neft bazarında proseslərə necə təsir edə bilər? Bu birləşmədə yeni qaydalar daxil olmaqla, ciddi bir rəqəmi əhatə etmir. İndi bəzən qeyri-neft istehsalına görə yaxşı mövqədə qərarlaşdırmı?

Sualları cavablandırın enerji məsələləri üzrə ekspert, "Neft" Araşdırma Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, adları çəkilən ölkələrin birgə fəaliyyəti alınsa belə, dünya neft bazarında hər hansı dəyişikliyə nail olunması real deyil: "Bu ölkələrin vəziyyətinə baxaqla. Çin və Türkiye'nin biri böyük, digəri kiçik neft idxlacısıdır. Rusiya neft hasilatına görə dünyadan ilk üçlüyündədir. İranın gəlincə, inди sanksiyalar şəraitində hasilat səviyyəsinə görə dünya onluğunda olan ölkədir. İxracatı isə gündəlik 500 min barrel civarında olmaqla, ciddi bir rəqəmi əhatə etmir. İndi bəzən qeyri-neft istehsalına görə yaxşı mövqədə qərarlaşdırmı? Çinin bu gün ABŞ-a ixracı 600 milyard dollar həcmindədir. Pekin İrandan nə qədər neft idxlacı edə bilər? Ən uzağı 10 milyard dollarlıq. Çin 10 milyardla 600 milyardı tərəziyə qoyacaqmı - əlbəttə ki, yox".

Ekspert bildirir ki, bir çox hallarda Türkiye'ni "Avropa-nın qonşuluğundakı Çin" adlandırlar: "Bu gün Türkiniyin 80 faiz ixracı Avropayadır. ABŞ və Avropa birləşib Türkisiyə qarşı sanksiya tətbiq edərsə, Türkəyə neyneyəcək - İranın yanında olmaqla davam edəcəkmi? Əlbəttə ki, xeyr. Türkiye heç vaxt İranın yanında olmayıb - tarixdə belə fakt yoxdur. Qumilyova nezər salsaq, İranla Turanın maraqları heç vaxt üst-üstə düşməyib. Heç Rusiya ilə İranın da siyasi maraqları heç vaxt üst-üstə düşməyib. Onların maraqları sırf bir-birindən istifadəyə hesablanıb. Müyyən dövrlerde qısa bir müddət ərzində üst-üstə düşsə də, tezliklə hərə öz yolu ilə gedib. Hindistana gelince, böyük neft idxlacısıdır, amma ABŞ-a qarşı durmaq gücündə deyil. İrandan aldığı 10 faiz neftə görə buna getməyəcək".

İ.Şabanın sözlerinə görə, dünya neft bazarında ən böyük çəki OPEC-dədir və bu, hələ uzun müddət belə qala-
caq: "13 iri hasilatçı ölkə OPEC-də birləşib. İki hasilatçı ölkə - Rusiya və İran bazarda hansı təsir gücüne malik ola bilər ki? Üstəlik, kim deyə bilər ki, Rusiya ABŞ-la real müstəvidə kəllə-kəlləyə gəlmək niyyətindədir? Aralarındaki bütün ziddiyətlərə baxmayaraq, ABŞ və Rusiya bir-birinin maraqlarını nəzəre alır. Bir çox məsələlərdə isə strateji maraqları üst-üstə düşür. Hətta münasibətlərin ən çox gərginləşdiyi soyuq müharibə dövründə də belə olub. Rusiya ABŞ üçün Çin təhlükəsinin qarşısını almaqda ən mühüm alətlərdən biridir. Bundan əlavə, Çin Rusiya neft-qazının ələ də böyük alıcısı deyil, əsas alıcılar Avropadadır. Bütün bunlar deməyə əsas verir ki, İranın bütün səylərinə baxmayaraq, ABŞ-a qarşı hansı koalisya, birlik qurmaq şansları çox cüzdür".

□ **DÜNYA, "Yeni Müsavat"**



Hörmüz boğazının esl sahibi kim olacaq?

ABŞ və İran dünya neftinin 30 faizinin daşındığı boğaz uğrunda mübarizəyə başlıyor, Avropa və Rusiya da prosesə qarışır...

ABŞ administrasiyası Hörmüz boğazını açıq saxlayacaq və Oman körfezində ticarəti qorumaq üçün Avropa ölkəleri, xüsusun də Böyük Britaniya ilə əməkdaşlıq edəcək. Bu barədə açıqlamamı ABŞ dövlət katibi Mayk Pompeo verib.

Dövlət katibi deyib ki, hazırda Vaşinqton Britaniya tankerinin azad edilməsi, eləcə də körfəzdə digər tankerlərin həbs olunmasının qarşısını alacaq məxanizm qurmaq üçün İngiltərə baş naziri ilə birgə çalışırlar.

Eyni zamanda Pompeo şikayetlənib ki, İran xarici işlər naziri Cavad Zəirf rahat şəkildə ABŞ-a sahə edib müsahibələr versə də, İran hakimiyəti onun Tehrana səfərinə mane olub. Pompeo Obama administrasiyasının İranın Yaxın Şərqi regionundan nüfuzunu və hərbi gücünü yarmağa imkan verməkdə ittiham edib. O, Tehrani regionda terrorun əsas sponsoru adlandırdı. Dövlət katibi onu da bildirib ki, ölkəsi Livanda "Hizbullah"ın, İraqda İranın dəsteklədiyi silahlı qrupların mehv edilməsi, Yeməndə isə husilerin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almaq üçün çalışdığını bildirid. ABŞ dövlət katibi deyib ki, hazırda ABŞ-in İrana qarşı sanksiyaları yaxşı işləyir, sanksiyalar nəticəsində İranın neft ixracı 95 faiz azalıb. Pompeoya görə, İran və husiler Yeməndə münaqışının siyasi hellinə mane olmağa davam edib etməyəcəklərinə qərar vermelidir. Husiler ya İranla davam etmeli, ya da böhranı sona qatdıracaq həll yolunu tapmağı seçməlidir.

Bu arada Səudiyyə Ərəbistanı mediası ötən həftə ABŞ respublikası senatoru Rand Paulun Müdafiə Nazirliyi və Dövlət Departamentinin iki əməkdaşı ilə birləşdə Tehrana səfər etdiyini yazıb. Ərəb mediasının iddiasına görə, Tehrana gələn Paul burada ali dini liderin ofisində və Sepah qərargahında yüksək rütbeli rəsmilərlə görüşər keçirib.

Bundan sonra ABŞ-a qayıdan Paul burada prezident Tramp tərəfindən qəbul olunub. İddialara görə, amerikalı senator İranda yalnız nüvə programı deyil, həmçinin ballistik raket programı və həmçinin İranın Yaxın Şərqi silahlı qruplara dəstəyi mövzularını da müzakirə edib.

Ancaq belə məlum olur ki, Hörmüz boğazında gərginlik daha da yüksələcək. Çünkü ABŞ-in körfəzdə gəmilərin qorunması ilə bağlı hazırlıqlarına cavab olaraq İran hərbi dəniz qüvvələri də hərbi təlimlərlə cavab verir. Özü də yalnız deyil, Rusiya ilə birlikde. Belə ki, İRNA Agentliyinin məlumatına görə, Rusiya və İran hərbi dəniz gücləri Hind okeanının şimalında, eləcə də körfəzdə və Hörmüz boğazında birgə hərbi-dəniz təlimləri keçirəcək.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyin Xanzadi deyib. Onun sözlərinə görə, təlimlərin koordinasiyası və planlaşdırılması məqsədilə yaxın zamanlarda təreflər arasında görüş keçiriləcək. Təlimlərin isə ilin sonuna doğru keçirilməsi planlaşdırılmışdır.

ABŞ administrasiyası isə Böyük Britaniya ilə yanaşı digər Avropa ölkələrini de Hörmüz boğazına cəlb etməyə çalışır. Vaşinqton Almaniya hökumətinə də müraciət edərək Hörmüz boğazında keçiriləcək əməliyyata qatılmasını istəyib. ABŞ-in Almaniyadakı sefirliyinin sözçüsü bildirib ki, Vaşinqton Almaniyın Britaniya və Fransa ilə birlikdə Hörmüz boğazında təhlükəsizliyin qorunması və İranla mübarizədə iştirakını isteyir.

Belə görünür ki, yaxın ayların əsas gərginlik mənbəyi Hörmüz boğazı olaraq qalacaq. Bir tərəfdən ABŞ hökuməti Britaniya, Fransa və körfəz ərəb ölkələrini ətrafına toplamaqla körfəzdə İranın təsirini azaltmağa çalışır, digər tərəfdən İran Hörmüzün əsl sahibi olduğu iddiasını qoruyub saxlamağa çalışır. Tehran bunun üçün Rusiyani da bölgəyə dəvet edib birgə manevrələr keçirmək fikrindədir. Çünkü son Britaniya tankerinin həbs olunması hadisəsindən sonra faktiki olaraq Hörmüz uğrunda mübarizə başlayıb. Çünkü İran ordusunun hərəkəti göstərdi ki, onlar istənilən zaman boğazda gəmilərə maneə yarada bilər. Bu isə neft bazarı və region ölkələrinin iqtisadi maraqlarına zərbədir. İndi isə qarşida boğaza əsl sahiblik mübarizəsi baş verecek.

□ **Kenan RÖVSƏNOĞLU,**
"Yeni Müsavat"

Suriyanın şimalında "kürd dalanı"

Ankara və Vaşinqton "təhlükəsizlik zonası" mövzusunda niyə anlaşa bilmir?



gündəmə daşıdı. Ancaq Türk-

li.

Ancaq məlum oldu ki, amerikalıların Suriyanın şimalında "təhlükəsiz bölge" ilə bağlı təklifləri Ankararı o qədər də qane etmir. Daha dəqiqi, Ankara və Vaşinqton arasında bu mövzuda fikir ayrılığı var, baxmayaraq ki, Vaşinqton da "təhlükəsiz zona" fikrine etiraz etmir. Lakin məsələ ondadır ki, hazırda ABŞ-in kürdlər bölgəsində bəzi rəqəmlərə görə 25, bəzilərinə görə 18 hərbi bazası və 2 minə yaxın hərbi qulluqçusu var. Üstəlik, Vaşinqton YPG ilə son 5 ilde yaxından əməkdaşlıq edib və Suriyada İŞİD-in generali Kennet Makkenzi məhv edilməsində faktiki olaraq birgə hərəkət edib. İndi isə Vaşinqton Suriya Kürdlerini Ankara qarşısında köməksiz qoymaq istəmir.

Daha dəqiq ifadə olunsa, hazırda Ankara və Vaşinqton arasında Suriyanın şimalında "təhlükəsiz zona" ilə bağlı 3 məsələdə uzlaşma İŞİD "Zeytin dalı" əməliyyatı ilə Suriyanın şimalına daxil olaraq bir neçə rayonu İŞİD və kurd qüvvələrindən azad etdi. Lakin buna baxmayaraq, hazırda Suriya və Türkiye arasında mövcud olan 900 kilometrlik sərhədin yarıya qədəri kurd silahlılarının nəzarətindədir. Bu isə Ankaranı narahat edir. Çünkü Suriyadakı kurd qüvvələri PKK-nın tərəfdäsidir, üstəlik, Suriyada yeni keçid dövründə kürdlərin muxtarıyyət əldə etməsi böyük ehtimalla reallaşacaq. Türkiye isə sərhədlərində PKK müttəfiqi olan qrupun muxtarıyyətinin olmasını istəmir.

Hele 2018-ci ilin iyununda ABŞ və Türkiye xarici işlər nazirləri arasında ilin sonuna qədər Menbic bölgəsinin Türkiye'nin nəzarətine verilmesi ilə bağlı anlaşmalar olundu. Nə bu, nə də daha sonra "təhlükəsiz zona" mövzusu tam razılaşdırıldı. Yeri gelmişkən, 10 gün əvvəl ABŞ prezidentinin Suriya üzrə xüsusi təmsilcisi Ceyms Cefri Ankaraya geldi və müdafiə naziri Akar, eləcə də prezidentin sözçüsü İbrahim Kalınla danışıqlar apardı. Həmin vaxt Türkiye Suriyanın şimalına ordu yığırdı. Ancaq sonradan məlum oldu ki, Fəratın şərqində nəzarət etdiyi bölgəye razılaşdırılmamış hücum et-

Ancaq məlum oldu ki, amerikalıların Suriyanın şimalında "təhlükəsiz bölge" ilə bağlı təklifləri Ankaranı o qədər də qane etmir. Daha dəqiqi, Ankara və Vaşinqton arasında bu mövzuda fikir ayrılığı var, baxmayaraq ki, Vaşinqton da "təhlükəsiz zona" fikrine etiraz etmir. Və amerikalılarla türkələr 3 mövzuda anlaşa bilmir: "Təhlükəsiz zona" Suriyanın içlərinin doğru nə qədər uzanacaq, bu bölgəyə kim nəzarət edəcək və YPG-nin bu bölgədə taleyi. Maraqlıdır ki, Ankarada bu danışıqlar gələn vaxtda ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) komandanı generali Kennet Makkenzi Suriyanın şimalında YPG-nin də daxil olduğu (əsində isə əsas qüvvəsini YPG təşkil edən - K.R.) Suriya Demokratik Qüvvələri (SDQ) komandiri Mazlum Kobani açıqlama verib. Si-

tat: "Biz də SDQ olaraq təklifimizi amerikalılara verdik. Uyğun təklifimiz var. Zolaq 30 deyil, 5 kilometr olmasını istəyir. Bu barədə ötən həftə SDQ komandanı Mazlum Kobani açıqlama verib. Si-

tat: "Biz də SDQ olaraq təklifimizi amerikalılara verdik. Uyğun təklifimiz var. Zolaq 30 deyil, 5 kilometr olsun. Buradakı YPG qüvvələrini geri çəkə bilərik, onların yerinə yerli silahlıları qoysaq, 5 kilometr içərisindəki ağır silahları da çıxara bilərik. Bunu evəzində Türkiye bize hücum etməyəcəyi ilə bağlı öhdəlik götürsün, ara zonda isə beynəlxalq güçlər olsun. Bu zonda Türkiyənin olmasını istəmirik, çünkü Türkiye tərəfdir".

Göründüyü kimi, vəziyyət o qədər də sadə deyil. Faktiki olaraq, Suriyanın şimalında "təhlükəsizlik zona"nın yaradılması dalana dırənib. Üstəlik, hazırda Türkiye və ABŞ arasında S-400 mövzusunda dərin fikir ayrılığının olduğu bir vaxtda bu məsələnin rahatlıqla həllini tapacaq inandırıcı görünür.

□ **Kenan RÖVSƏNOĞLU,**
"Yeni Müsavat"

mek istəmir. Bu, ağır neticələrə getirə bilər. Bu səbəbdən de Ankara danışıqların neticəsini gözləyir. Ancaq belə anlaşıllı ki, neticə olmayaçaq. Doğrudur, daha əvvəl ABŞ prezidenti Türkiyəyə 20 mil, yəni 32 kilometr dərinliyində "təhlükəsizlik zonası" təklif edib. Amma indi belə görünür ki, Vaşinqtonda bu məsələdə fikir ayrılığı var. Üstəlik, Vaşinqton istəyir ki, Türkiye-Suriya sərhədində qurulacaq "təhlükəsiz zona"da yalnız Türkiye ordusu deyil, ABŞ-in müttəfiqləri, əsasən Avropa ölkələrinin orduları da yerləşdirilsin. Yəni bir mənada bu qüvvələr həm de YPG-ni Türkiye ordusundan qoruyaçaq. Doğrudur, hələlik Avropa ölkələri bu təklifə isti yanaşmır, Almaniya isə açıq şəkildə Suriyaya ordu göndərməkdən imtina etdi. Ancaq belə anlaşıllı ki, Vaşinqton Türkiye və YPG arasında 3-cü hərbi gücü yerləşdirməkdə qərarlıdır.

YPG isə maraqlıdır ki, "təhlükəsizlik zonası" fikrinə etiraz etməsə də, 30 deyil, 5 kilometr olmasını istəyir. Bu barədə ötən həftə SDQ komandanı Mazlum Kobani açıqlama verib. Si-

tat: "Biz də SDQ olaraq təklifimizi amerikalılara verdik. Uyğun təklifimiz var. Zolaq 30 deyil, 5 kilometr olsun. Buradakı YPG qüvvələrini geri çəkə bilərik, onların yerinə yerli silahlıları qoysaq, 5 kilometr içərisindəki ağır silahları da çıxara bilərik. Bunu evəzində Türkiye bize hücum etməyəcəyi ilə bağlı öhdəlik götürsün, ara zonda isə beynəlxalq güçlər olsun. Bu zonda Türkiyənin olmasını istəmirik, çünkü Türkiye tərəfdir".

Göründüyü kimi, vəziyyət o qədər də sadə deyil. Faktiki olaraq, Suriyanın şimalında "təhlükəsizlik zona"nın yaradılması dalana dırənib. Üstəlik, hazırda Türkiye və ABŞ arasında S-400 mövzusunda dərin fikir ayrılığının olduğu bir vaxtda bu məsələnin rahatlıqla həllini tapacaq inandırıcı görünür.

□ **Kenan RÖVSƏNOĞLU,**
"Yeni Müsavat"

Azerbaycanın turizm gelirləri və ölkəyə gələn turistlərin sayı ilə bağlı statistik göstəricilər pozitividir. Lakin Bakıda və regionlarda istirahət mərkəzlərinə, əyləncə məkanlarına, turistik obyektlərə sefər edərək vizual olaraq görünür ki, turistlərin, xüsusən də ərəb ölkələrindən gələnlərin sayı öncə illərlə müqayisədə kəskin azalıb.

Statistikadə isə eks olunur ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan üzrə mehmanxanalarda 1 327,5 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. Gecələmələrin 63,3 faizi Bakıda, 8,7 faizi Qəbələdə, 4 faizi Naftalandan, 3,9 faizi Qubada, 3,8 faizi Qusarda, 3,4 faizi



Azərbaycanda turizm sektorunu gücləndirməyin şərtləri

Rəşad Həsənov: "Bu sahəyə strateji yanaşma ortaya qoyulmalıdır"

Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Xaçmazda, 1,3 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 8,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatə asasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir. Gecələmələrin 12,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2 faizi Rusiya, 8,7 faizi Səudiyyə Ərabistanı, 5,9 faizi Hindistan, 5,6 faizi İsrail, 5,4 faizi Türkiye, 5 faizi İran, 3,8 faizi Böyük Britaniya, 3,3 faizi Küveyt, 2,1 faizi ABŞ, 2 faizi Pakistan, 1,9 faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3 faizi Çin, 1,2 faizi Almaniya, 25,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Cari ilin birinci yarısında mehmanxanaların gelirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 mln. manat olub ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkiler də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilmesindən əldə edilib.

Ekspertlər isə hesab edir ki, qonşu Türkiye və Gürcüstanla müqayisədə Azərbaycan turizmi kifayət qədər geridədir və bu sahədə hələ çox işlər görülməlidir. Əsas məqsəd isə ölkəmizə gələn turistlərin təkrar olaraq Azərbaycanı seçməsini təmin etməkdir. Görünür, hələ ki bu məsələdə müəyyən çətinliklər var və o baxımdan iki il önce



axın edən ərəb turistlər artıq yoxa çıxbı.

Mövzü ilə bağlı "Yeni Müsavat"danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, turizm çox geniş bir sahədir və məsələyə heç bir halda birmənali yanaşmaq olmaz: "Turizm konseptual yanaşma tələb edir. Bu elə bir sahədir ki, iqtisadiyyatın 54 fərqli segmenti ilə birbaşa əlaqəlidir. Yeni bütün bu seqmentlərin harmoniyasını yarada, uzaqlıqla bilmirsənət nəticə elde etmək çətin olur. Bütün sahələrdə müəyyən işlərin əldə edilməsinə əhtiyac var. Burada bizim qeyd etdiyimiz viza məsələsi çox önemlidir. Bir Ruminiya vətəndaşı İrana vizasız gələ bilir, ancaq Azərbaycana gələ bilər. Halbuki İran daha mühafizəkar ölkədir. Bu məsələlər kifayət qədər əhəmiyyətlidir. Regionda turizm sektorу ilə bağlı təhlil aparsaq, ölkəyə gələn hər 100 turistin təxminən 70-80 nəfəri 4 ölkədən gəlir - bunlar Rusiya, Türkiye, Gürcüstan və İrandır. Bu 4 ölkədən ikisi ilə hələ viza rejimi tətbiq olunur, Türkiye vətəndaşlarına tətbiq olunan viza rejimi isə sentyabr ayından etibarən aradan qalxır. İran və Türkiye'ye bu gün hələ də viza rejimi tətbiq olunur. Bu proses davam edir və Azərbaycana tu-

rist axını baxımından ciddi məhdudlaşdırıcı rol oynayır".

Rəşad Həsənov hesab edir ki, bələ olun halda biz mövcud potensialı qiymətləndirə bilirik: "30 milyon azərbaycanlılarının yaşadığı İran kimi bir ölkə ilə bizim viza rejiminin olması nə qədər potensial turistin ölkəyə gəlməsini məhdudlaşdırıb bilər. Bundan başqa, bizim hava nəqliyyatı ilə sənəndəşmədən çox böyük problemlər var. Hava nəqliyyatı ilə sənəndəşmənin tamamilə liberallaşdırılmasına əhtiyac var. Dünyada özüne müəyyən mövqə tapmış və eyni zamanda böyük təcrübəye malik olan lou-kost şirkətlərin Azərbaycan bazarına daxil olmasının üçün şərait yaradılmalıdır. Bu istiqamətdə rəqabet formalşmalıdır. Azərbaycana gələn turistlərin en böyük maliyyə itkləri transport xərclərinə, aviabletlərə xərclərdir. Bu məqam aradan qalxmalıdır. Sənayenin özü də bu prosesdə iştirakçılarından biri olmalıdır. Her bir işi dövlət görə bilmez".

İqtisadçı hesab edir ki, dövlət tərəfindən nə qədər yeni bazarlar aşkarlaşa da, turizm seyneyindəki problemlər başlıca maneəye çevrilir: "2015-ci ilden başlayaraq, ölkəyə valyuta daxili olmalarını artırmaq, tədiyyə

balansındaki riskləri aradan qaldırmak üçün turizm sektoruna hədflənən bir siyaset müşahidə edirik. Burada yeni bazarların tapılması istiqamətdə adımların atılmasına ehtiyac var. Körfez ölkələrindən, Çindən, Hindistandan turistlərin ölkəmizə gətirilməsi istiqamətdə iş aparılır. Ancaq bir neçə il sonra görürük ki, artıq həmin ölkələrindən, xüsusən də ərəb ölkələrindən gələnlərin sayında ciddi azalma baş verir.


Həmin bazarlar önce müyyən edildi, burada müyyən dövlət siyaseti həyata keçirildi, viza rejimi sadələşdirildi, sərhəddə vizanın verilməsinə başlanıldı və turist sayı əhəmiyyətli dərəcədə artdı. Ancaq sənaye nə etdi? Gələn turistləri əlinən qəçirməq üçün hər şeyi etdi. Çox bahalı qiymətlər, uyğun olmayan rəftər, qiymətə uyğun olmayan xidmet keyfiyyəti turistləri qaçırdı. Davamlı olaraq hökumət axtarışdadır ki, artıq ölkədəki turizm qiymətlərindən və xidmətdən xəbərdar olan turistlər qaçırlar, bölgədən xəbəri olmayan yeni bazarlar tapılmalıdır, turistlər cəlb olunmalıdır. Bu da davamlı deyil, qısa müddədən sonra artıq yeni bazarlarda da Azərbaycanın turizm sektorunda qiymətlərin yüksək olmasına məlum olacaq və turistlər gəlməkdən imtina edəcəklər".

Ekspert hesab edir ki, turizm sahəsində çalışan iş adamları strateji yanaşma ortaya qoymalı və bu sahəye töhfəni verməlidir: "Təbii ki, dövlət səfərəndə addimlər atmalıdır, ancaq sənaye özü də strateji yanaşma ortaya qoymalıdır. Sadəcə, bu gün yaxşı gəlir elədə edim - yanaşması doğru deyil. Bunun üçün də sənayenin özündə liberallaşmaya əhtiyac var. Dövlət həm vergi siyasetini, həm də digər təşviqədici mexanizmləri işe salmaqla sektora investisiya qoşuluşlarının artırmasına nail olmalıdır. Xüsusi də xarici investisiyanın cəlb olunmasına çalışmaq lazımdır. Əger son 5 ilə nəzər salsaq, bu sahəye 1 dollar belə xarici investisiya gəlməyi. Bu investisiya qoşuluşlarını artırmaq, teklifi coxaltmaq lazımdır. Bu da sənayenin özünün içinde rəqabətin dərinleşməsi hesabına həm keyfiyyətin, həm də qiymətin optimallaşmasına şərait yaradacaq. Əks halda, dövlət davamlı yollar axtarmalı, yeni bazarlar tapmalı, turistlər cəlb et-

məlidir. Gələn turisti isə hazırlı qiymət və xidmet səviyyəsi qısa müddədən ölkədən qaçırdır. Gürcüstanda isə ölkəyə gələn hər 100 turistdən təxminən 75 nəfəri təkrar gələn turistlərdir. Strateji hədəf bu olmalıdır ki, ölkəyə gələn turist bir də gəlsin. Ona görə də bu istiqamətdə konseptual yanaşmaya ehtiyac var. Turizm sektorunu bir taksi sü-

rucusunun davranışından tutmuş bir hotel sahibinin təkif etdiyi xidmətin keyfiyyətinə qədər, sərhəd xidmətində bir dövlət məmərənun rəftərəna qədər bir çox məqamlardan asılıdır. Hər biri öz növbəsində töhfəsini verməyi bacarmalıdır ki, ümumi hədəfə nail olmaq mümkün olsun".

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"



Zaqatalada faciə: gənc qız özünü tövlədə asdı

Zaqatalada 17 yaşlı qız intihar edib. APA-nın şimal-qərb bürosunun məlumatına görə, dünən rayonun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdü Güler Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tövledən asılı vəziyyətdə tapılıb. G. İsmayılovanın intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğununda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, arasdırma aparılır.



Bakıda kişini şantaj etməkdə suçlanan dəstənin cinayət işi

Bakıda kişini şantaj edərək külli miqdarda əmlakın ələ keçirməkdə ittihəm edilən dəstə hakim qarşısına çıxarılıb. Onlardan biri qadındır. Musavat.com xəber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittihəm edilən şəxslərin cinayət işi üzrə məhkəmə başlayıb. Təqsirləndirilən şəxslər Samir Mahmudov, Zaur Əliyev, Elvin Zahidov, Fərid Qasımovun və Yaqut Kərimova-drı.

Hakim Mahmud Ağalarovun sedirliyi ilə baş tutan prosesdə dövlət ittihəmçisi ittihəm aktını elan edib. İttihəmə görə, təqsirləndirilən şəxslər Fərman Fərmanzadəni hədəleyərək ondan külli miqdarda pul alıblar. Belə ki, Fərid Qasımov zərərçəkmiş Mərdəkan qəsəbəsində torpaq sahəsi satmaq üçün ved verib. Həmin torpaq sahəsində sanəd almaq üçün ondan müxtəlif məbləğlərdə pul tələb edib. Daha sonra isə onu şantaj edib.

İttihəmdə yazılır ki, Fərid Qasımov torpaq sahəsi üçün saxta sənədlər hazırladığını, buna görə Fərman Fərmanzadənin də məsuliyyət daşıdığını deyib. Bu bəhanə ilə də ondan pul tələb edib. Pulu verməyəcəyi təqdirdə isə onun barəsində polise məlumat verəcəyini deyib. Bu məqsədə ondan 50 min, daha sonra isə 15 min manat tələb edildiyi bildirilir.

Bu işdə digər təqsirləndirilən şəxslər də iştirak edib. Pulu verməyəcəyi təqdirdə digər şəxslərin Fərman Fərmanzadəni döyməklə, işgəncə verməklə hədələdiyi bildirilir. Həmçinin F. Fərmanzadənin qadınından intim əlaqəyə girməyə məcbur edərək bunu ləntə alıbmış istəyiblər. Şantajlardan sonra pulu vere bilməyen zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

Elan olunmuş ittihəmlə təqsirləndirilən şəxslərin heç biri özünü günahkar bilməyib. Fərid Qasımov zərərçəkmişli iş üçün görüşdürüyün, ona pul verib, pul aldığı söyləyib.

Məhkəmədə zərərçəkmiş şəxs iştirak etməyib. Hakim zərərçəkmişin iştirakı olmadığı üçün təqsirləndirilən şəxslərin dindirilməsini növbəti prosesə saxlayıb.

Iştintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadın əlbər olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittihəm elan edilib.

□ İlkin MURADOV,
Musavat.com

Bu il qurban bayramı avqustun 12-nə təsadüf edəcək. İslam dinində ən böyük bayram hesab olunan Qurban (eyd el-Adha) Hicri-Qəməri təqvimlə Zilhicce ayının 10-da qeyd olunur. Eyni zamanda xalq arasında “İsmayıllı Qurbanı” adlanan bayram özündə böyük bəşəri dəyərləri cəm edib.

“Qurban” ərəbcədə “qurban”, yəni yaxınlaşma sözündən olub, bunu edən insanın əsas qayəsinin məhz Allaha yaxınlaşmaq. Onun razılığına nail olmaq olduğuna işarə edir. Quran-Kərimin “Kövsər” surəsində buyurulur: “Rebbi-nə namaz qıl və (qurban) kəs”. İslam alimlərinə görə, qurban kəsmək peyğəmbərimizin (s.ə.s) təkid etdiyi sünnet əməldir. İbn Abbasın rəvayət etdiyinə görə, rəsulullah (s) belə deyib: “Üç şey mənə fərz (əmr) olunub, siz isə bunu könlüllü etməlisiniz. Fitr namazı, qurban kəsmək və sübh namazının fərzindən əvvəl 2 rüket sünnet namazı”.

Qurban bayramının daha bir vacib atributu bayram namazıdır. Bayram günü müsəlmanlar Həcdə olub-olmamasından asılı olmayaq 2 rükətlü bayram namazı qılır.

Bayram günü qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Həcc ziyarətinin bir mərhəlesi olaraq zəvvarlar Həzrət İbrahimin məshhur hədisində olduğu kimi, Zilhicce ayının 10-da Mina vadisində çıxır və burda qurban kəsmə mərasimi icra olunur. Quran-Kərimdə qeyd olunur ki, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İsmayıllı Mina dağına qurban kəsmək niyyəti ilə aparır.

Qurban bayramının vacib əməlləri

İslamın ən böyük bayramının tarixi və qaydaları



Ancaq Allah İbrahimə oğlunu deyil, əvəzində bir qoç qurban kəsməyi emr edir. Bu hadisə İslam dinində peyğəmbərin ən qiyaməli varlığı, yəni oğlu ilə imtahanı edilmesi hadisəsi kimi təqdim olunur. Eyni zamanı da bu hadisə qədim dövrlerdə bəzi xalqlarda olan insan qurban etmə əmelinin qadağan edilməsi, Allaha sonsuz itaetin simvolu kimi dəyərləndirilir. Ancaq Qurban kəsmənin ən mühüm tərəflərindən biri yarımlaşmaqdır.

Quran-Kərimin Həcc surəsinin 37-ci ayasında buyurulur: “Onların (yəni kəsilən heyvanların - K.) nə əti, nə də qani, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (size həccin əməllərini göstərdiyi) üçün Onu (layiqince) uca tutasinız deyə, bunları sizə belə ram etdi. (Ey Muhammed!) Ehsan edənlərə (Cənnətlə) mürjə ver!”

Ayədən də göründüyü kimi, əsas məqsəd insanlara ehsan (yardım) etmək və bununla Allaha razılığını qazanmaqdır. Qurban kəsmək Həcc ziyarətində olanlara vacib, həcdə olmayan müsəlmanlar üçün isə bəyənilən əməl sayılır. Bayram günü harada olmasından asılı olmayaraq maddi imkanları yetəri olan müsəlmanlar şəriətin buyurduğu heyvanlardan birini Qurban niyyəti ilə kəsərek ehtiyachi insanlara bağışlaya bilər.

İslam tarixi mənbələrinə əsasən, Hicretin ikinci ilində başlayaraq müsəlmanlar Məhəmməd Peyğəmbərin (s.ə.s) əmri ilə Mədinədə qurban bayramını qeyd etməyə başlayıllar. Qurban bayramı İslama iki əsas bayramdan biridir. İkinci bayram isə Fitr, yeni Ramazan ayının başa çatması ilə qeyd olunan bayramdır.

Qurban kəsmənin dinin digər məsələlərində olduğu kimi, özünün hökməri, qaydaları var. Qurban bayram namazından sonra kəsilməlidir. İslam qaydalarına əsasən qurbanlıq heyvan dəvə, inek, qoyun, qoç ola bilər. Qurbanlıq dəvənin yaşı 5, inek 2, qoyunun yaşı isə 1 ildən az olmalıdır. Qurbanlıq heyvan sağlam, qüsursuz olmalıdır. Kor, axsaq, qulağı, quyruğu və ya buyunuza kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasına.

Hədislərdə buyurulur ki, “4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: aqiq-aydın tay gözən, aqiq-aydın xəstə olan, aksadığı aqiq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan”.

Yaxşı olar ki, qurban kəsən şəxs qurbanlığın 1/3-ni öz ailəsinə, 1/3-ni yoxsol və ehtiyacı olan qonşularına, qohumlarına,

yaxınlarına və 1/3-ni isə ehtiyaçı olub istəyən imkansızlara versin.

Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularaq yaxşı olar Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır.

Qeyd etmək lazımdır ki, bir sırada digər mövzularda olduğu kimi, qurban bayramı ilə bağlı da bəzi negativ elementlər qeyd olunur. Qurban bayramının məqsədi insanın Allaha yaxın olmaq, bəndəlik vazifəsi kimi inşalara yardım etmək, İbrahim (ə) ənənəsində olduğu kimi, ac, ehtiyaclı insanları doyurmaqdır. Qurban bir “et bayramı” deyil, daha çox yardımlaşmaq, ehtiyacılırlara kömək etmək günüdür. Bu səbəbdən də bəzi müsəlman ölkələrində olduğu kimi, kütləvi et kəsmək, israfə yol vermək bəyənilir. Daha çox ehtiyaclı insana et tutmaq, ən azı bayram günü süfrə açmasına dəstək olmaq lazımdır. Bu böyük bayramın hədəfi də budur.

□ **Kənan RÖVŞƏNOĞLU,**
“Yeni Müsavat”

Gələcəkdə sıradan çıxacaq və artıq tarixə qovuşan 10 peşə

Onların arasında müəllimlik də var



Vaşinqton alimləri dünyada populyar olan 773 peşəni analiz edərək, gələcək üçün ən yaxşı və ən uğursuz peşələrin siyahısını tərtib ediblər. Həmin siyahıda ən uğursuz 10 peşələr bunlardır - telefon operatoru, güñəməz fəhlə işçi, reklam idarə heyətinin əməkdaşı, fotoqraf, proyekti tərtibatçısı, ayaqqabı hazırlayan cihaz operatoru, dərzi, toxucu aparatlarının nəzarətçisi, prefabrik ev mühəndisi, saatsaz.

Ən uğurlu peşələr isə bunlar hesab olunub: fiziki terapevt, həkim, həkim köməkçisi, informasiya təhlükəsizliyi üzrə analitik,

kompüter sistemi üzrə direktor, marketing tədqiqatçısı, maliyyə meneceri, səhiyyə xidmətləri meneceri, tibb bacısı, fizioterapevt.

Və yaxud traktor sürücüsü

peşəsi getdikcə sıradan çıxmaga başlayıb. Artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində ağıllı robot traktorlardan istifadə olunur.

Radio DJ-iyi. Son illerde mahni siyahısını tərtib edə bilən, yeni melodiyalar belə yarada bilən robotlar yaranıb. Bunu da radio DJ-lərinə ehtiyac qalmayacaq.

Eləcə də məktub paylaşan poçt işçiləri yaxın gələcəkdə işsiz qalacaq. Çünkü məktubları qapılara buraxan robotlar icad edilib.

Əmlakçılar - hazırda internet resulularında çoxlu sayıda əmlak məsələləri ilə bağlı elanlar, saytlar olduğundan, əmlak ofislərinə gedənlərin sayı kəskin şəkildə azalıb.

Beləliklə, müasir dövrümüzdə bir çox texniki avadanlıqlar yeniləri ilə əvəz olunur, peşələr də bir-birini əvəzlayıv. Texnologiyanın inkişafı yeni iş imkanları yaratdı ki mi köhnə peşələri də yavaş-yavaş sıradan çıxardır, tarixə qovuşdurur.

Ölkəmizdə də bir neçə tarixə qovuşan, sıradan çıxan çoxlu sayıda peşə var, hansı ki, 40-50 il bundan əvvəl həmin peşələr çox populyar idi. Məsə-

lən, sovet dövründə telefonçu, liftçi peşələri var idi ki, artıq bu gün onlara ehtiyac yoxdur. Əgər əvvəller telefonçu olmadan kiminləsə əlaqə saxlamaq mümkün deyildi, bu gün hətta kiçik yaşı uşaqlar belə mobil telefon vasitəsi ilə istədiyi şəxse zəng vurub danışa bilir. Liftçi sənətinə gəldikdə isə əvvəller bu peşə məsuliyyəti peşələrden biri hesab olunurdu. Liftçi kabinetlərdə, onların ətrafinə təmizliliye nəzəret edir, kənar şəxslərin liftdən boş-böşənə istifadəsinə imkan vermindərlər. Bəzən olurdu ki, bina sakinləri uzaq səfər gedəndə evin açarıni liftçiye etibar edirdilər.

Dünyada olduğu kimi, ölkəmizdə de artıq dərzi peşəsinə məraq getdikcə azalmağa başlayıb. İnsanlar əksərən geyim mağazalarından paltar almağa üstünlük verir, çox az hallarda dərziye üz tutanlar olur.

Və yaxud illər önce bütün dünyada makinaçı sənəti geniş yayılmışdı. Bütün idarə, elmi məssəsələrdə mütələq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də nəşriyyatlarda, mətbuatda makinaçılarning rolü əvəzsiz idi. Makinaçılар tez, baxmadan yazmaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda makina arxasında çalışana rast gəlmək mümkündür. İndi bu makinaları noutbuklar, komüpterlər əvəz edib.

Zaman keçdikcə kitabxanacı sənəti de sıradan çıxmaya başlayır. Əvvəller texniki kitabxanalar hər bir istehsalatda, məssəsələrdə var idisə, bu gün kitablar, sənədlərin tərtibatı

komputer vasitəsilə aparılır. Bu da kitabxanaçı peşəsinin yaşa-yasaş tarixe qovuşmasına gətirir çıxarıır.

Sovet dövründə poçtalyon sənəti de populyar peşələrdən biri di. Övladlarını, sevgililərini əsgərliyə yola salan insanlar poçtalyonlardan məktub gözləyir, onlara qarşı xüsusi rəhbət hissə bəsleyirdilər. Poçtalyonlara mahnilar, şeirlər də yazılıb. Məsələn, “Ana və poçtalyon” şeirini orta nəsil arasında bilməyən demək olar ki, yoxdur. Bu gün isə e-mail, internet ressulları vasitəsilə insanlar bir-biri ilə əlaqə saxlayır, məktublaşır, yəni poçtalyona ehtiyac qalmır.

Pinəçi sənəti de keçmişə qovuşmağa başlayıb. Konserṭ, məclisə, görüşə tələsənlər mütələq yollarını pinəçi yanından salırdı. İndi isə hər kəsin evində ayaqqabı təmizləyen müxtəlif çəsiddə avadanlıqlar var.

Keçmişdə bize yadigar qalan misgərlik və dəyirmənci sənəti isə artıq tarixə qovuşub. Texnika müasirəşdikcə su dəyirmənlərinə da məraq azalıb. Halbuki su dəyirməni keyfiyyətlə un istehsal edir. Su dəyirmənin unu keyfiyyətinə görə digər unlardan xeyli fərqlənir. Misgərlik sənətinə gəldikdə isə ucuz başa gelən şüşə, saxsı, çuqun, dəmir qablar ortalığa çıxan vaxtdan mis məmulatları da, misgərlik sənəti de sıradan çıxıb. Bu gün çox az hallarda misgərlik sənəti ilə meşğul olan sənətkarlar var.

□ **Xalida GƏRAY,**
“Yeni Müsavat”

Hazırda dünya əhalisinin 200 milyonu ölkəsindən kənar da miqrant həyatı yaşayır ki, onlardan da 1 milyona yaxın Azərbaycanın payına düşür. Belə ki, dünyada hər 35 nəfərdən biri, Azərbaycanda isə hər 8 nəfərdən biri miqrantdır. Dünənda miqrantların 97-98 faizi başqa ölkə vətəndaşları olduğu halda, Azərbaycanda miqrantların 70 faizi ərazilərin işgali nəticəsində ölkə daxilində yaşayış yerini dəyişməyə məcbur olmuş daxili miqrantlar, yəni Azərbaycan vətəndaşlarıdır.

Miqrantlar ölkəmizə gəlir - qanunsuz gələni də var, qanuni gələni də...

Dünya bu günlərdə miqrant axını ile üz-üzədir. Xüsusən yaxın qonşumuz olan Türkiyədə suriyali qaćqınlarla bağlı ciddi gərginlik yaranıb. Maraqlıdır, Azərbaycan hansı ölkələrdən və nə qədər sayıda miqrant qəbul edir? Ölkəmiz miqrantlar üçün lazımı şəraitə malikdirmi?

"Yeni Müsavat" xatırladır ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin ilk 6 ayının nəticələrinə hər olunmuş mətbuat konfransında bəzi rəqəmlər sessləndirib. Deyib ki, Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb. O əlavə edib ki, öten il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrdəndir.

Bununla belə, ölkəmizə qanunsuz miqrant axını da var. Öten həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb. Onlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən əməliyyat zamanı saxlanıb. Saxlanılanlardan 7-sinin gelişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-ünün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığını müyyənəşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 166 nəfər bərəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görürlüb.

Azərbaycana gələn miqrantlar üç qrupda

Azərbaycana gələn miqrantları üç qrupa ayırmak olar. Birincisi, əmək fəaliyyəti ilə məşğul olmağa gələnlər (əməkçi miqrantlar), ikincisi, qaćqın statusu almaq üçün gələnlər, üçüncüsi isə Azərbaycan ərazisində tranzit ölkə kimi istifadə etmək istəyənlər. Azərbaycana üz tutanların ekspresiyəti işçi miqrantlardır.

Qeyri-resmi məlumatə görə, bu gün Azərbaycana xaricdən gələn əməkçi miqrantların sayı 60 minə yaxındır, onların təqribən 6 min nəfəri dövlət orqanları tərəfindən qeydiyyata alınır. Ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin böyük hissəsinin qeydiy-



cənnətdir"

Müsahibimiz həmçinin bildirdi ki, Əfqanıstan, Pakistan, Filippin, Nigeriyadan gələn əmək miqrantları üçün Azərbaycan cənnətdir. Onun fikrincə, sözügedən ölkələrdən gələn miqrantlar istənilən halda burda heç olmasa müvəqqəti yaşamaq üçün icaza elde etmək istəyirlər və qeyri-leqlə vəziyyətdə yaşıyırlar. Sahibkarlıq fəaliyyəti, kiçik bizneslə məşğul olanlar üçün burada elverişlidir: "Məsələn, Türkiyədən gelib, kiçik biznes qurubalar, sənətkarlıqla, bərbərliklə məşğuldular. Eləcə də Pakistan'dan, digər ölkələrdən olanlar üçün əlverişli sayıla bilər. Amma dünyada uzunmüddətli miqrasiya səbəbləri işlə bağlıdır. Ya təqibdən qaçırlar, ya da işlə

nin qorunması istiqamətində beynəlxalq təşkilatlarla birgə işlər görür. E.Süleymanova qeyd edib ki, heç bir miqrant Azərbaycanda zorakılığa məruz qalmır, onlara ölkədə qanunverici liyə uyğun olaraq bütün şərait yaradılır.

Ölkəyə gələn turist sayı miqrant sayını üstələyir - çəsidi ləmə var

Bu məqamda bir nüansı da qeyd etmək yerine düşər ki, ölkəyə gələn turistlər miqrantlar arasında xüsusi sərhəd qoyulmalıdır. Cənubi statistika və çəsidi ləmə fərqli parametrlərle aparılmalıdır. Məsələn, Dövlət Turizm Agentliyindən verilən məlumatda deyilir ki, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyon-a çatıb ki, bu da

Ölkəyə gələn miqrantlar bağlı bilmədiklərimiz...

Sahib Məmmədov: "Əfqan, Pakistan, Filippin və nigeriyalı üçün Azərbaycan cənnətdir"



Dövlət Miqrasiya Xidmətində 8574 nəfər miqrant müraciət edib. Onlardan 1410 nəfərin ölkədə olma müddəti uzadılıb, 1359 nəfər müvəqqəti yaşama icazəsi verilib, 32 nəfərə im-miqrant statusu verilib. DMX-nin rəsmisi bildirib ki, quruma 87 nəfər qaćqın statusunu almaq üçün müraciət edib, yalnız 1 nəfəre status verilib. Natiq bildirib ki, qurumun şikayət və təkliflər üçün qaynar xətt (561-87-54) fəaliyyət göstərir və elektron ünvanı (www.migration.gov.az) fəaliyyətə başlayıb.

Sahib Məmmədov: "Azərbaycan əmək miqrantları üçün əlverişli ölkə deyil"

Keçək Azərbaycanı miqrantlar üçün münasib edən şərtlər və digər detallara.

Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, Azərbaycan miqrantlar üçün əsasən bir neçə amilə gö-

rə əlverişli sayıla bilər. Amma burada miqrantın gəldiyi ölkənin hansı olması da mühüm əhəmiyyət kasb edir. Müsahibimizin sözlerinə görə, Azərbaycandan miqrantlar həm müvəqqəti yaşamaq və yaxud tranzit ölkə kimi istifadə edirlər: "Ola bilər ki, hansısa şəxs Azərbaycana miqrasiya edir, hansısa qanunvericilik əsasında müvəqqəti yaşama icazəsi alır. Amma sonrakı dövrlərde qarşısına məqsəd qoymuş ölkəyə getmək üçün əsas yaratmağa başlayır. Amma əmək miqrasiyası üçün Azərbaycan əlverişli

bağlı miqrasiya edirlər".

S.Məmmədovun sözlərinə görə, Azərbaycanda sığınacaq məqsədilə qaćqın statusu alanlar var. Amma bunların sayı çox deyil: "Əsas miqrasiya iş axtarmaqla bağlıdır ki, bunun üçün illik kvota 9 min müəyyən olunub. Bu da çox kiçik rəqəmdir. Dediym ki, icazə prosedurları da çox çətindir. Yəni regionu əhatə edən bir çox ölkələrlə müqayisədə Azərbaycan daha münbit şəraite malikdir. Dini məhdudiyyətlər yoxdur. İsləm ölkələrindən gələnlər üçün məhdudiyyətsiz, azad yaşamaq imkanları verir. İkinci növbədə Azərbaycan Avropa ölkələrindən müasirliyinə görə heç nə ilə fərqlənmir. İqlim şəraiti, insanları yaxşıdır, ksenofobiya halları yoxdur. Bu baxımdan Azərbaycan uyğun ölkədir. Eyni zamanda Azərbaycan dünəninin ən təhlükəsiz ölkələrindən biridir ki, bu da çox ciddi məsələdir. Avropadan gələnlər iş üçün gəlirlər. Neft şirkətində çalışanların böyük hissəsi yüksək məvacib alırlar. Enerji sektorunda işləyirlər. Onlar üçün ona görə sərfelidir. Amma onların sayı məhduddur. Cənubi neft şirkətlərinin dəvət edib gətirdiyi insanlardır".

Ombudsman ölkəni miqrantlar üçün cəlbədici sayı

Ombudsman Elmira Süleymanova deyib ki, ölkəyə gələn miqrantların sayı ildən-ilə artır. E.Süleymanova bildirib ki, Azərbaycanda miqrantlar üçün bütün şərait yaradılır. Ombudsman vurğulayıb ki, Azərbaycan miqrantların hüquqları

ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyyarəti ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub. Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib.

Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.

Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayıda yənə de sürəti artıb müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Kazakistan (20 min; 15.1% artım) və Türkmenistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistanından gələnlərin sayıda isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deyəkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayıda əhəmiyyətli dərəcədə artım müşahidə olunub - bu artım 17.2% təşkil edib.

Bir-birindən fərqli ölkələrdən gələn turistlər miqrantların çeşidlənməsi de müvafiq qurumalar tərəfindən aparılır.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"



ÜSAVAT

Son səhifə

N 159 (7329) 31 iyul 2019



İlan sancan kişi ilanı dişlədi

Hindistanın Uttar-Prades ştatının sakini onu sancan ilanı dişləyib. Bu barədə "Reuters" agentliyi xəbər yayıb. İlan Rac Kumar adlı kişinin evinə girib. Həmin vaxt kişi spirtli içki içirmiş. Hadisə barədə zərərcəkmişin atası Babu Ram danışıb. Onun sözlerinə görə, ilan sancan kişi buna cavab olaraq ilanı dişləyib və hissələrə ayırib.

Kişini kritik durumda xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin hansı səbəbdən pisləşməsi ilə bağlı hər hansı məlumat yoxdur. Amma bir həqiqət məlumdur ki, ilan heç bir halda günahkar deyil. Şahidlərin dediyinə görə, bu, zəhərli ilan olmayıb.

"Hadise olduqca qəribədir. Mən bu gənə qədər ilan sancan insanları çox görmüşəm. Amma ilk dəfədir ki, ilanı dişləyən və daha sonra onu çantasında gətirən adam görürem" - bunu da Kumarı müalicə edən həkim deyib.

Mayda isə xəbər verilmişdi ki, Hindistanın Quacarat ştatında 70 yaşlı kənd sakini ilan dişləməsindən sonra hirsə ilanı götürüb və onu dişləyərək, bir tikəsini qoparıb. Bir neçə saatdan sonra isə o, xəstəxanada dünyasını dəyişib.

97 yaşlı qadın uzunömürlülükün "sirri"ni açdı

Belçikanın Meyzen qəsəbəsindən olan uzunömürlü sakin bunun sırrını pive içməkdə görür. Bu barədə lenta.ru saytı xəbər verir. 97 yaşlı Robertina demək olar ki, hər gün yerli bara gedir. Həftə ərzində yeganə istisna gün isə çərşənbə sayılır, çünkü həmin gün bar qapalıdır. Bir qayda olaraq qadın 12 pive stekanından 20 stekana qədər içir. Onun rekordu 22 stekandır.

Qadın 18 yaşından etibarən barın daimi müştərilərindən olub və o, emindir ki, gündəlik pivədən istifadə onu dərmanla əvəzləyir. Son 4 il ərzində o, cəmi iki

dəfə xəstələnib.

2017-ci ildə xəbər verildi ki, amerikalı Florens Bears yüz illik yubileyini keçirərkən

uzunömürlülük səbəbi olaraq, şərab içməsini və bişmiş kolbasadan imtiyət məsələsini göstərib.



İnsan yaşlaşdıqca beyni gözallasıır



ABŞ-in Maunt Sinay Tibb Məktəbinin emakdaşları müəyyən ediblər ki, insan beyninin bəzi xüsusiyyətləri yaş ötdükcə daha da təkmiləşir. İndiyə qədər belə hesab olunurdu ki, əqli qabiliyyətlər insan 20 yaşında olarkən öz zirvə nöqtəsinə çatır. Tədqiqatın nəticələri isə göstərdi ki, yaşlı insanların belə uzunmüddətli yaddaş nəinki zəifləmir, hətta danışq qabiliyyəti, emosional intellekt və sosial vərdişlər daha üstün səviyyədə olur.

Bunu "Daily Telegraph" a isətinən "Izvestiya Nauki" xəbər verir. Qısamüddətli yaddaş, qazanılmış bacarıqlar və düşümə qabiliyyətinə gəlinən isə onlar zaman ötdükcə həqiqətən də zəifləyir. Mütəxəssislərin keşfi qocalma effektinin rezus-makaka meymunları üzərində öyrənilməsi neticəsində edilib. Müəyyən olunub ki, yaşlı meymunlarda beynin yeni biliklərin mənimsinilməsinə görə cavabdeh olan qəbulədici nevronların (sinir hüceyrələri) təqrübən yarısını itirir. Bununla belə, uzunmüddətli yaddaşa cavabdeh neyronlar toxunulmaz qalır.

Bunları bilirsinizmi?

- * Dəvequşunun gözləri beynində böyükdür.
- * Dünyada ən kiçik ordu Monako knyazlığındadır. Həmin ordu 2 zabit və 60 əsgərdən ibarətdir.
- * Ən uzun hörüklerin sahibi XIX əsrə İngiltərədə yaşamış Ovens adlı bir qadın olub. Onun höruklerinin uzunluğu 2m. 50 sm. olub.
- * İnsanlar bütün ömrü boyu 20 kilogram toz udur.
- * Kanadada yerin cazibə qüvvəsi dünyanın digər əraziləri ilə müqayisədə daha azdır. Bu səbəbdən kanadalılar özlərini tərezidə çəkərkən öz normal çəkilərindən az çıxırlar.
- * Hindistanda böyük saxlayan polislər daha ciddi göründükleri üçün digər polislərdən 5% çox maaş alırlar.
- * İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir.
- * 1 kq kökəlmək üçün bədənimiz 20 km yeni damar əmələ gətirir.
- * Dünyada ən uzun hakimiyəti olmuş sülalə Osmanlı sülaləsidir (623 il).
- * Qarışqa yuvalarının girişini hər zaman şimala tərəf olur.
- * Vaxtinin çoxunu musiqi dinləyərək keçirən insanlar daha çox depressiv insanlar olurlar.
- * Şekspir 23 aprelədə doğulub, 23 aprelədə də vəfat edib.
- * Norveçin şimalında hər yay 14 həfə gecə-gündüz günləri keçir.
- * Timsahlar dillərini çöle çıxara bilmirlər.
- * Fransızlar ən nəzakətli xalq sayılırlar. Bir yazıçı bunu sübut etmək üçün yazır: "Bu yaxınlarda Parisin köhnə bir qəbiristanlığında üzərində yazılı olan bir başdaşı tapdım. Orada yazılmışdı: "Mənim istirahət yerimə yaxınlaşanda ayağa qalxıb sizi salamlamadığım üçün üz istəyirəm".
- * Ağcaqanadaların 47 dişli olur.
- * Almaniyanın zooparklarının birində "Dünyanın ən tehlükəli heyvanı" adlı zal var. İçəri daxil olduqda qarşınıza neheng bir güzgü çıxır.
- * Xoşbəxtliyin ən böyük düşməni düşünməkdir. Elm sübut edib ki, az düşünen insanlar daha çox xoşbəxtidir.
- * Sağ əli istifadə etmək ömrü uzadır.
- * İnsan vücutundan ən güclü əzələsi dildədir.
- * Sümük dəmirdən daha möhkəmdir.
- * Bir addımda 200 əzələ işləyir.
- * İnsan bir ömrü boyu iki hovuzu dolduracaq qədər ağız suyu ifraz edir.
- * Qəmgın olmaq güləmkədən daha çox əzələni hərəkətə gətirir.

6 yaşlı uşaqın qarnına hava doldurub öldürdülər

Hindistanın Madhya-Prades ştatının İndor şəhərində uşaqlar əyləncə xatirinə 6 yaşlı oğlanın qarnına hava doldurublar. Nəticədə uşaq dünyasını dəyişib.



Bu barədə India TV News xəbər verib. Dostları Kanxi Yadvanın qarnını hava ilə doldurublar. Hadise bazar günü baş verib. Atasının dediyinə görə, uşaq evə iki dostu gətirib: "Onun qarnı şmışdı. Mən onu dərhal xəstəxanaya apardım".

Həkimlər uşaqın həyatını xilas edə bilməyiblər. Ölümün dəqiq səbəbini ekspertiza göstərəcək: "Mənə deyildi ki, dostları ona ağızından hava veriblər. Bu zaman da zavoddakı hava kompressorundan istifadə ediblər" - bunu da uşaqın atası deyib.

İyulda xəbər verilmişdi ki, Çinin Pekin şəhərində bir kişi zərəfətla yeni doğulan körpəsinə alkəqol verib və onun ölümüne səbəb olub. Ekspertiza nəticəsində müəyyənləşib ki, uşaq alkəqol zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Zahid SƏFƏROĞLU

Lisenziya N: B 114
SAYI: 3.050